

2619_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 2619 Mühasibat (maliyyə) uçotu

1 əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hesab olunur:

- İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- Şəxsi hesab
- Hesablaşma-ödəniş cədvəli
- İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- İş vaxtından istifadənin uçotu tabeli

2 Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:

- Düzgün cavab yoxdur
- Kütləvi
- Seriyalı
- Fərdi
- Kütləvi və seriyalı

3 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:

- Seriyalı
- Kütləvi
- Düzgün cavab yoxdur
- Kütləvi və seriyalı
- Fərdi

4 Müəssisədə istehsalat sexinin işçilərinə əmək haqqının hesablanmışdır. Mühasibat yazılışını tərtib edin.

- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"
- Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- Dt 701 "Satışın maya dəyəri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

5 əmək haqqından gəlir vergisi tutulmuşdur Mühasibat yazılışını aparın.

- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- Dt 901 "Cari mənfəət vergisi üzrə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

6 Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər işçinin əmək haqqından tutulmuşdur. Mühasibat yazılışını aparın.

- Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"

7 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqı ödənilmişdir. mühasibat yazılışını aparın.

- Dt 221 "Kassa", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

8 Bankdakı hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqı köçürülmüşdür. Mühəsibat yazılışını aparın.

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

9 İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanmışdır. Mühəsibat yazılışını aparın.

- Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

10 Müəssisədə işçilərə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanmışdır. Mühəsibat yazılışını aparın.

- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

11 Müəssisədə inventarizasiya zamanı əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühəsibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 761 “Fövqəladə xərclər”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
● Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”

12 Müəssisədə əvvəl verilmiş avans məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühəsibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”

13 Müəssisədə əmək haqqından verilmiş borc məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühəsibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”

14 İşçiyə müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği aşağıdakı parametrlərdən asılıdır:

- Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- Həmkarlar təşkilatına üzvlükdən
- İş stajından və orta əmək haqqından
- İş stajından
- Orta əmək haqqından

15 Müəssisədə inzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti bu hesabın debeti ilə müxəbirələşir:

- 202 "İstehsalat ehtiyatları"
- 751 "Maliyyə xərcləri"
- 711 "Kommersiya xərcləri"
- 761 "Fövqəladə xərclər"
- 721 "İnzibati xərclər"

16 Müəssisədə işçilərin əmək haqqından zay məhsula görə itki məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 205 "Mallar"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 204 "Hazır məhsul"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 201 "Material ehtiyatları"

17 Müəssisədə işçiyə verilmiş təhtəl hesab məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditör borcları"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhesab məbləğlər"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"

18 Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmalar aparılır. əməliyyata mühasibat yazılışı verin.

- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

19 Müəssisədə torpaq, tikili və avadanlıqların satışından zərər aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

20 Müəssisə tərəfindən başq bir müəssisəyə materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib. Bu əməliyyata mühasibat yazılışı verin.

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

Düzgün cavab yoxdur.

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

21 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfi məzənnə fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir.

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"

22 Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"
- D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"
- D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"
- D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"
- D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərclər"

23 İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir.

düzgün cavab yoxdur;

- D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"
- D-t 202 "İctehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"
- D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
- D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"

24 Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür.

istehsal xərclərinin bütün siyahısı;

bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;

bütün cavablar düzdür;

ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;

- müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan

25 Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünür.

şərti daimi və şərti dəyişən xərclərə;

məhsuldar və qeyri məhsuldar xərclərə;

bir elementli və kompleks xərclərə;

- daimi və dəyişən xərclərə;
- daimi və kompleks xərclərə;

26 Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər.

- məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
- başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
- təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;
- şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- məhsul buraxılışı ilə əlaqədar olan xərclər;

27 Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.

bütün cavablar düzdür.

obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;

- təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- ziyanın işçi tərəfindən ödənilməsi;
- yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;

28 Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır.

əmək haqqı xərcləri;

material xərcləri;

ümumtəsərrüfat (idarəetmə) xərcləri;

- material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;
- amortizasiya xərcləri;

29 MMUS 1 əlaqədar olaraq kommersiya təşkilatlarında Maliyyə hesabatlarının təqdimatı üzrə müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər.

müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və kommersiya xərcləri;

şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;

bütün cavablar düzdür;

- müəssisənin adi fəaliyyəti zamanı mütamadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
- müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;

30 Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır.

- kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- kreditlər və borclar üzrə faiz xərcləri;
- əməliyyat icarəsi üzrə faiz xərcləri;
- maliyyə icarəsi üzrə faiz xərcləri;
- maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;

31 İstehsal xərclərinə aşağıdakılar daxildir.

bütün cavablar düzdür;

müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi

- məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
- idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi

32 Funksiyalar üzrə xərclərin tərkibinə daxildir.

ƏDV;

kommersiya xərcləri;

satışın maya dəyərinə daxil edilən xərclər;

inzibati xərclər;

- satışın maya dəyərinə daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;

33 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda xərclər təsnifləşdirilir.

bütün cavablar düzdür;

funksiyalar üzrə;

maliyyəti üzrə;

tanınma kriteriyası üzrə;

- funksiyaları və mahiyyəti üzrə;

34 Xərclər:

- səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;
Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;
bütün cavablar düzdür;

35 Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu adətən bu şəraitdə istifadə olunur:

Düzgün cavab yoxdur.

Müəssisə çoxlu nisbətən aşağı maya dəyərində malik olan müxtəlif növlü mallar satanda;

Müəssisə çoxlu nisbətən aşağı maya dəyərində malik olan oxşar mallar satanda

Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda

- Müəssisə məhdud sayda bahalı mallar satanda

36 Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 550 ədəd təşkil edir. 30 iyununda FIFO metodu ilə hesablamağa əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

1305 manat

2570 manat

- 770 manat

3135 manat

3210 manat

37 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 60 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

175 manat.

70 manat;

85 manat;

- 95 manat;

60 manat;

38 Dövri metodun tətbiqi zamanı satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.

Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;

Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;

- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

39 Dövri metodun tətbiqi zamanı dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

Alınmış malların bazar qiyməti

Xalis alış;

- Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
Satılmış malların maya dəyəri;
Bütün alınan malların maya dəyəri

40 İstehsal fəaliyyəti ilə məşğul olan müəssisələrdə satışa tam hazır olan ehtiyatlar:

- Xammal və anbarda olan material.
Hazır məhsul;
Bitməmiş istehsal
Xammal;
Anbarda olan material;

41 Müəssisənin xalis gəliri 840000 manat, satılmış malların maya dəyəri 600000 manat olarsa, satışın rentabelliyi nəyə bərabərdir?

- 25 %
20 %
40 %
60 %
50 %

42 satılmış malların maya dəyəri ehtiyatların fasiləsiz uçotu metoduna əsasən əks olunmalıdır:

- Hər kvartal.
Hər il;
Hər ay;
Hər gün
Birbaşa satış zamanı

43 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatə uyğun olaraq mahiyyəti üzrə xərclərə aşağıdakı maddələr daxil edilməlidir. (Sürət 31.05.2011 15:37:35)

- bütün cavablar düzdür;
material ehtiyatlarının istifadə olunması;
müəssisələrin görülmüş və kapitallaşdırılmış işləri;
hazır məhsul və bitməmiş istehsal ehtiyatlarında dəyişikliklər
işçi heyəti üzrə xərclər;

44 Mənfəət və zərər haqqında hesabatda xərclər tanınır: (Sürət 31.05.2011 15:37:32)

- bütün cavablar düzdür;
mənfəət tanındıqdan sonra;
öhtəliklər tanındıqdan sonra;
aktivlər tanındıqdan sonra;
gəlirlər tanındıqdan sonra;

45 Mənfəət və zərər haqqında hesabatda Satışın maya dəyəri maddəsində aşağıdakı xərclər əks olunmalıdır. (Sürət 31.05.2011 15:37:30)

- birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolayı (üstəlik) istehsal xərcləri;
dolayı (üstəlik) istehsal xərcləri;
birbaşa əmək haqqı xərcləri;
birbaşa material xərcləri;
kommersiya xərcləri;

46 Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun: (Sürət 31.05.2011 15:37:27)

- aktivlərin artması, yaxud öhdəliklərin azalmasını;

- aktivlərin azalması və öhdəliklərin artmasını;
öhdəliklərin artmasını;
aktivlərin azalmasını;
borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artmasını;

47 Funksional təyinatına görə məsrəflərin tərkibi xərclərin aşağıdakı bölgüsü ilə müəyyənləşir. (Sürət 31.05.2011 15:37:24)

- düzgün cavab yoxdur;
dəyişən və daimi xərclərə;
birbaşa dəyişən və birbaşa dolay xərclərə;
birbaşa və dolay xərclərə;
relevant və qeyri relevant xərclərə;

48 Aşağıdakı əməliyyatlarla bağlı aktivlərin təsərrüfatdan çıxması müəssisənin xərcləri kimi tanınmır: (Sürət 31.05.2011 15:37:18)

- bütün cavablar düzdür;
yenidən satış üçün nəzərdə tutulmayan səhmdar cəmiyyətlərinin səhmləri və digər qiymətli kağızların əldə edilməsi;
başqa müəssisələrin və şirkətlərin nizamnamə kapitalına qoyuluşlar;
uzun müddətli aktivlərin əldə edilməsi və yaradılması;
ehtiyatlar üçün əvvəlcədən ödənişlər, həmçinin anoloji əməliyyatlar üçün

49 Adi fəaliyyət növləri üzrə xərclərkimi aşağıdakılar tanınır. (Sürət 31.05.2011 15:37:11)

- məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərlə əlaqədar olan xərclər; məhsul istehsalı və satışı, görülmüş işlərin, göstərilmiş xidmətlər, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər; dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclərdir; əsas vəsaitlərin istifadə olunmayan obyektlərin satışı ilə əlaqədar olan xərclər;
məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər;
məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlərlə əlaqədar dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;

50 Maliyyə icarəsindən gələn gəlir hansı nömrəli hesabda əks etdirilir:

- 631 "Maliyyə gəlirləri";
601 "Satış";
611 "Sair əməliyyat gəlirləri";
Düzgün cavab yoxdur;
601, 611, 631 № hesablarda;

51 D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri nəyi əks etdirir.

- Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin
Düzgün cavab yoxdur;
Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini;

52 əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir hansı mühasibat yazılışı ilə əks etdirilir?

- D-t 214 "İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
D-t 216 "Faizlər üzrə dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";
düzgün cavab yoxdur;

D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

53 Materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması hansı yazılışla əks etdirilir.

- D-t 201 "Xammal və materiallar"; K-t 611 "Digər əməliyyat gəlirləri";
bütün cavablar düzdür;
- D-t 202 "İstehsalat xərcləri"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- D-t 201 "Xammal və materiallar"; K-t 631 "Maliyyə gəlirləri";
- D-t 201 "Xammal və materiallar"; K-t 531 "Məhsulan və podratçıların dısamüddətli kreditor borcları";

54 Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

- D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 601 "Satış"
bütün cavablar düzdür;
- D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 611 "Sair əməliyyat gəlirləri";
- D-t 611 "Sair əməliyyat gəlirləri", K-t 217 "Digər dısamüddətli debitor borcları";
- D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 601 "Satış";

55 Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir:

- düzgün cavab yoxdur.
- 601 "Satış" (subhesab 601-1 "Malların satışı")
631 "Maliyyə gəlirləri";
611 "Sair əməliyyat gəlirləri";
621 "Fəaliyyətin dayandırılmasından gəlirlər"

56 əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- 601 "Satış; 602" Satılmış malların qaytarılması və ucuzlaşdırılması; 603 "Verilmiş güzəştlər;
bütün cavablar düzdür;
- düzgün cavab yoxdur;
- 631 "Maliyyə gəlirləri";
- 611 "Sair əməliyyat gəlirləri";

57 Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır.

- Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;
- Bütün cavablar düzdür;
- İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər
- Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair analogi məbləğlər;
- Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;

58 Debitor borclarının daxil olması məbləği aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

- Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər nəzərə alınmaqla;
- Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər, ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda qaranan məbləğ fərqləri, müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- Xarici ticarət kontraktları üzrə alıcılara yüklənib göndərilmiş məhsuldan pul gəlirinin müəyyən olunmamış məbləği nəzərə alınmaqla;
- Müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- Ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda yaranan məbləğ fərqləri nəzərə alınmaqla;

59 Hansı gəlirlər əsas əməliyyat gəlirlərinə aiddir?

podrat müqavilələri üzrə gəlirlər;
göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
məhsul və mal satışından əldə olunan gəlirlər;

- məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
əsas vəsaitlər satışından əldə olunan gəlirlər;

60 Mühasibat uçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsinin əsasında hansı prihsip qoyulmuşdur;

- əhəmiyyətlik;
dürüslük və tamlıq;
bütün cavablar düzdür;
ehtiyatlılıq;
- təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək;

61 701 Satışın maya dəyəri hesabının debet dövrüyyəsində əks etdirilir:

- istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;
istehsal aktivlərinin amortizasiyası ;
kommersiya xərcləri;
- məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;
məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;

62 Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir.

- 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənişməmiş zərər)”;
- 631 “Maliyyə gəlirləri”;
- 601 “Satış”;
- 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”;
- 611 “Sair əməliyyat gəlirləri”;

63 Malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir:

- D-t 212 “Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
- Düzgün cavab yoxdur;
- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;

64 Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- D-t 223 “Bankdakı hesablaşma hesabı”; K-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”;
- D-t 211 “Kassa”; K-t 217 “Digər dısamüddətli debitor borcları”;
- bütün cavablar düzdür;
- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;

65 Sair əməliyyat gəlirlərinə aid deyil:

- Bütün cavablar düzdür;
Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;
İddia müddəti keçməmiş deponent borcları məbləğləri;
Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;
Fəaliyyətin dayandırıldığına görə mənfəət.

66 Sair əməliyyat gəlirlərinə aiddir:

- düzgün cavab yoxdur;
- aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;

proqram təminatının satışından əldə olunan gəlir;
əməliyyat icarəsi üzrə gəlir;

67 Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir:

törəmə şirkətdən olan gəlir;
hüquqi şəxs yaratmadan birgə fəaliyyətdən olan gəlirlərdir;
bütün cavablar düzdür;

- təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;

68 Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir:

- pul vəsaitləri, əmlak, debitor borcları
pul vəsaitləri, əmlak məbləğində;
düzgün cavab yoxdur
pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;
pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;

69 Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki:

- sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;
sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;
● sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;
sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;

70 Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanına bilər:

- görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
görülmüş işlər haqqında hesabatda;
hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;
avans şəklində daxil olan pul vəsaitləri;
hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;

71 Gəlir – bu deməkdir:

- bütün cavablar düzdür;
şirkət tərəfindən edilən istənilən ticarət və topdansatış güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;
şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;
ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;
səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması;

72 Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır.

- heç bir cavab düz deyil;
● əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;
müqavilənin bağlanma anında;
əməliyyatın tam yekunlaşdıqdan sonra;
bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;

73 Hansı hallarda malların satışından əldə olunan gəlir tanınır?

- bütün cavablar düzdür;
mallara sahib olma üzrə əhəmiyyətli risklər və üstünlüklər malsatandan malalana keçdikdə;

müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
sövdələşmə ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimalı olduqda;

74 Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir?

- Mədxil qaiməsi
- Kassa mədxil orderi
- Düzgün cavab yoxdur
- Avans hesabatı
- Qəbul aktı

75 Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasından verilməsi hansı ilkin sənədlə rəsmiləşdirilir?

- Düzgün cavab yoxdur
- Avans hesabatı
- Məxaric qaiməsi
- Kassa mədxil orderi
- Kassa məxaric orderi

76 Satılmış məhsula, işə, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir?

- Düzgün cavab yoxdur
- Dt 221 "Kassa", Kt 601 "Satış"
- Dt 221 "Kassa", Kt 204 "Hazır məhsul"
- Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 221 "Kassa"
- Dt 221 "Kassa", Kt 661 "Sair əməliyyat gəlirləri"

77 Xarici valyutanın alınması mühasibat uçotu hesablarında hansı yazılışla əks etdirilir?

- Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"
- Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 221 "Kassa"
- Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"

78 İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir?

- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- Düzgün cavab yoxdur

79 Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- Dt 512 "Qısamüddətli zəmanət öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 504 "Qısamüddətli borclar", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt "Digər qısamüddətli öhdəliklər", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"

80 İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin:

Bütün cavablar düzdür

Dt 221 "Kassa", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

Dt 222 "Yolda olan pul köçürmələri", Kt 217 "Digər qısamüddətli debitor borcları"

- Dt 223 "Bank hesablaşma hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

81 Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

Düzgün cavab yoxdur.

- Dt 222 "Yolda olan pul köçürmələri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı) - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri" - Dt 731 "Sair əməliyyat xərcləri",
Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt "Bank hesablaşma hesabı" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri"

82 Valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 "Ümumi mənfəət (zərər)"
Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"
Düzgün cavab yoxdur.
Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"

83 Rezidentlərin xarici valyutada əldə etdiyi gəlirin hansı hissəsi məcburi satışa təqdim edilməlidir?

50%

- Düzgün cavab yoxdur
- 10%
- 20%
- 30%

84 Valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə

Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə

Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə

Maliyyə hesabatının hazırlanması tarixinə

- Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə

85 Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılışla rəsmiyyətə salınır:

- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 521 "Vergi öhdəlikləri" – Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
- Düzgün cavab yoxdur
- Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"

86 Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?

Bank overdraftının şərtlərinə əsasən

- Yalnız hesablaşma hesabında pul olduğu zaman və bank overdraftının şərtlərinə əsasən

Yalnız hesablaşma hesabında pul olduğu zaman
 Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
 Hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq

87 Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiddir?

- Çeklər
- Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
Ödəniş tələbnaməsi ilə
İnkasso üzrə
Veksellər

88 İnkassator vasitəsilə gəlirin banka təhvil verilməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”
Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
Bütün cavablar düzdür.
Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
Dt 223 “Bank hesablaşma hesabları”, Kt 221 “Kassa”

89 Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”
Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 221 “Kassa”
Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları”
Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 221 “Kassa”

90 Müəssisənin təsisçi-işçilərinə kassadan dividendlər ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 537 “Faizlər üzrə qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
Düzgün cavab yoxdur
Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”

91 Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

- Kassa mədaxil və məxaric orderləri
Təhtəlhəساب şəxslərin avans hesabatı
Kassa mədaxil orderi
Kassa məxaric orderi
Ezamiyyət xərcləri üçün kassadan təhtəl hesab məbləğin verilməsi üçün ərizə

92 Müəssisə tərəfindən çeklə bankdan alınan pul vəsaiti hara xərclənir?

- Təyin olunmuş məbləğ limitində malsatan və podratçılarla hesablaşmalara
Dəftərxana ləvazimatlarının alınmasına
Təsərrüfat avadanlığının alınmasına
Kommunal xərclərin ödənilməsinə
- Əmək haqqının və müvəqqəti əmək qabiliyyətini ödəmək üçün müavinətin ödənilməsinə

93 Cari il üçün kassanın təsdiq olunmuş qalıq limiti olmadığı halda:

- Kassa qalığının limiti sıfır hesab olunmalıdır
Düzgün cavab yoxdur
Limit tətbiq etməmək ixtiyarı var
10 manat məbləğində limit müəyyən olunur

Yeni limit təyin olunana qədər əvvəlki limit tətbiq olunur

94 Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığının limiti necə təyin olunur?

Xidmət edən banklardan hər biri ilə, onların vasitəsilə aparılan hesablaşmaların payına uyğun olaraq
Hesab açılmış hər bank ilə ayrılıqda

- Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən
Düzgün cavab yoxdur
Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən

95 Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmala aparılır:

Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"

- Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

96 Malsatana çatmalı olan cərimə məbləği hesablanıb:

Düzgün cavab yoxdur.

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər"

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" - Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"

97 Ümitsiz debitor borcunun silinməsindən olan zərərlər hesablarda aşağıdakı kimi əks etdirilir:

Düzgün cavab yoxdur.

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 217 "Digər qısamüddətli debitor borcları"

- Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərəri)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 217 "Digər qısamüddətli debitor borcları"

98 Məhsul satışından olan zərərlər mühasibat uçotu hesablarında əks etdirilir:

Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərəri)"

Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"

Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 601 "Satış"

- Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 601 "Satış"
- Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 611 "Sair əməliyyat gəlirləri"

99 Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar"

- Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərəri)"
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Bütün cavablar düzdür

100 Alıcılardan alınmış, istifadə olunmamış avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

- Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərəri)"

Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”

Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

101 əvvəl ümitsiz borc kimi silinən debitor borcu daxil olması əməliyyatı hesablarda belə əks etdirilir:

Düzgün cavab yoxdur

Dt 221 “Kassa”, Kt 222 “Yolda olan pul köçürmələri”

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

102 Mal satışından əldə olunan mənfəət hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir?

- Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
Dt 601 “Satış”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
Dt 601 “Satış”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
Dt 701 “Satışın maya dəyəri”, Kt 601 “Satış”

103 Məhsul satışından əldə olunan mənfəət aşağıdakı hesabın kreditində əks etdirilir:

611 “Sair əməliyyat gəlirləri”

601 “Satış”

- 801 “Ümumi mənfəət (zərər)”

Bütün cavablar düzdür

631 “Maliyyə gəlirləri”

104 əsas əməliyyat fəaliyyətindən mənfəət aşağıdakılar hesabına formalaşır:

- Bütün cavablar düzdür
Məhsul (iş, xidmət) satışı
Mal satışı
Royalti
Əməliyyat icarəsi

105 İntellektual mülkiyyət hüququnun satışından əldə olunan mənfəət aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

Düzgün cavab yoxdur

Dt 601 “Satış”, Kt 701 “Satışın maya dəyəri”

- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”

106 Materialların inventarizasiyası zamanı aşkar olunan artıqqəlmələr mühasibat uçotu hesablarında əks etdirilmişdir:

Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 201 “Material ehtiyatları”

Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”

Dt 201 “Material ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 202 “İstehsal ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

- Dt 201 “Material ehtiyatları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

107 İddia müddətinin keçməsi ilə əlaqədar olaraq kreditor borcu silinmişdir:

Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”

Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, 538 “Digər qısamüddətli kreditor borcları”

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"

- Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

108 Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

Dt 201 "Material ehtiyatları", Kt 202 "İstehsal ehtiyatları"

Dt 207 "Digər ehtiyatlar", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"

Dt 201 "Material ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"

- Dt 201 "Material ehtiyatları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 201 "Material ehtiyatları", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"

109 Hazır məhsul ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

Dt 204 "Hazır məhsul", Kt 202 "İstehsal ehtiyatları"

Dt 204 "Hazır məhsul", Kt 342 "Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər"

Dt 204 "Hazır məhsul", Kt 801 "Ümumi mənfəət (zərər)"

- Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

110 Mal ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

Dt 205 "Mallar", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

Dt 205 "Mallar", Kt 601 "Satış" (601-1 "Malların satışı" subhesabı)

- Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri"

111 Xarici malsatanlardan alınmış quraşdırılacaq avadanlıqlar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Dt 431 "Malsatan və podratçıların uzunmüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

Dt 435 "Digər uzunmüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"

Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

112 Başqa müəssisələrə irəli sürülən cərimə məbləği üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

Bütün cavablar düzdür

Dt 435 "Digər uzunmüddətli kreditör borcları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"

- Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

113 Səhmlərin satışından əldə olunan mənfəətin silinməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

- Dt 223 "Bank hesablaşma hesabları", Kt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Bütün cavablar düzdür

Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

Dt 223 "Bank hesablaşma hesabları", Kt 631 "Maliyyə gəlirləri"

114 Sosial müdafiə fonduna ödəniş müddətinə riayət edilməməsi və gizlədilməsinə görə akt üzrə məbləğ hesablanıb:

Bütün cavablar düzdür

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"

Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

115 Gömrük rejiminin pozulmasına görə gömrük orqanlarının sanksiyaları üzrə cari ödəniş məbləği hesablanıb:

Düzgün cavab yoxdur.

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"

Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

116 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfə məzənnə fərqi əks etdirilib:

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"

117 Müəssisədə kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlmişdir. Bu zaman hansı mühasibat yazılışı verilir?

Dt 721 "İnzibati xərclər", Kt 221 "Kassa"

Dt 217 "Sair debitor borcları", Kt 221 "Kassa"

- Dt 213 "Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları", Kt 221 "Kassa"

Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 221 "Kassa"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"

118 Müəssisədə valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat uçotunda necə əks etdirilir?

Düzgün cavab yoxdur.

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)

- Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"

119 Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması mühasibat uçotunda necə əks etdirilir?

- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı) - Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
Düzgün cavab yoxdur
Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri”
Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt “Bank hesablaşma hesabı” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)

120 Açıq akkreditiv məbləğinin istifadə olunması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
Dt 223 “Bank hesablaşma hesabları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
Bütün cavablar düzdür
- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 223 “Bank hesablaşma hesabları”

121 Müəssisədə ixrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur. Bu əməliyyata düzgün mühasibat yazılışı verin:

- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 217 “Digər qısamüddətli debitor borcları”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
Bütün cavablar düzdür
Dt 221 “Kassa”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”

122 Müəssisə tərəfindən valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

- Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
Maliyyə hesabatının hazırlanması tarixinə
Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə

123 Müəssisənin xarici təsisçisi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur. Bu əməliyyata mühasibat yazılışı verin:

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
Dt 221 “Kassa”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 223 “Bank hesablaşma hesabları”, Kt 301 “Nominal (nizamnamə) kapital”

124 Müəssisədə hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir. Bu əməliyyatı hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Düzgün cavab yoxdur
Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 521 “Vergi öhdəlikləri” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”

125 Müəssisəyə malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə uçota alınır:

- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
Dt 512 “Qısamüddətli zəmanət öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
Dt 504 “Qısamüddətli borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
Dt “Digər qısamüddətli öhdəliklər”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”

126 Müəssisə tərəfindən alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarında aşağıdakı kimi əks etdirilir:

Düzgün cavab yoxdur

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 521 “Vergi öhdəlikləri” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 543 “Alınmış qısamüddətli avanslar”
Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
Dt 223 “Bank hesablaşma hesabları”, Kt 538 “Digər qısamüddətli kreditor borcları” – Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”

127 Müəssisədə işçilərə əmək haqqının plastik kartla ödənilməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

Düzgün cavab yoxdur

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”

Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bank hesablaşma hesabları”

128 Müəssisə tərəfindən xarici valyutanın alınması mühasibat uçotu hesablarında aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 221 “Kassa”

Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”

Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”

Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”

- Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)

129 Materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib:

Düzgün cavab yoxdur

Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları”

Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

130 Torpaq, tikili və avadanlıqların satışından zərər əks etdirilib:

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”

131 İstiqrazların satınalma və nominal qiymətləri arasındakı müsbət fərqlərin illik məbləği əks etdirilmişdir:

Düzgün cavab yoxdur.

- Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

- Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

132 Xarici malsatanlardan alınmış materiallar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

Düzgün cavab yoxdur

Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 435 “Digər uzunmüddətli kreditör borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 631 “Maliyyə gəlirləri”

133 Müstəqil balansə malik bölmələrlə xarici valyuta ilə hesablaşmalar zamanı manatın xarici valyutaya nisbətən məzənnəsinin dəyişməsi nəticəsində yaranmış müsbət məzənnə fərqləri aşağıdakı yazılışla əks etdirilir:

Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”

- Dt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”

Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 611 “Sair əməliyyat gəlirləri”

Dt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

134 əvvəl geri satın alınmış səhmlərin satış dəyərinin onların alışı dəyərini üstələməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

Bütün cavablar düzdür

- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”

135 Açıq bazarda tədavül edən səhmlərin cari dəyərə qədər qiymətlərinin qaldırılması hansı yazılışla rəsmiyyətə salınır?

Bütün cavablar düzdür.

Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 601 “Satış” – Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

- Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

136 Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün yaradılmış xeyriyyə fondunun hesabına pul vəsaitinin köçürülməsi mühasibat hesablarında əks etdirilmişdir:

Düzgün cavab yoxdur.

Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

137 Təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

Bütün cavablar düzdür.

D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»

- D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

138 Təxirə salınmış vergi aktivləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

Bütün cavablar düzdür

D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»

- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»

D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»

D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

139 Mənfəət vergisinin vergi qoyma obyektlərinə aid edilir:

Mühasibat mənfəəti

- Vergiyə cəlb olunma mənfəət
- Güzəştləri nəzərə almaqla mənfəət
- Bölüşdürülməmiş mənfəət
- Xalis mənfəət

140 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir:

D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»

D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»

D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

141 Müəssisənin əmlakına vergi hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir?

D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»

D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»

D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»

D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

142 Büdcəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir:

Çek və akkreditivlərlə

- Ödəmə tapşırığı ilə
- Hesab-faktura
- Çeklərlə
- Akkreditivlərlə

143 Vergilər və yığım üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir:

- Qeyri-əmtəə xarakterli
- Əmtəə xarakterli
- Qarışıq xarakterli
- Bütün cavablar düzdür

Maliyyə xarakterli

144 Təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
 Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
 Düzgün cavab yoxdur
 Bütün cavablar düzdür

- Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda

145 Təxirə salınmış vergi öhdəliyi nə deməkdir?

Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir

- Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir

Bütün cavablar düzdür

Düzgün cavab yoxdur

Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

146 Hesabat dövründə ödəniləsi cari vergi nə deməkdir?

Düzgün cavab yoxdur

Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği

- Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği

Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği

Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;

147 Vergiyə cəlb olunma mənfəət nə deməkdir?

Düzgün cavab yoxdur

Bölüşdürüldükdən sonra cari xalis mənfəət

Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq

Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət

- Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir

148 D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri yazılışı nəyi əks etdirir?

material qiymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni

Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni

ƏDV-nin büdcəyə ödənilməsini

- satılmış məhsullara görə hesablanmış ƏDV-ni

ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni

149 Material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş ƏDV-nin məbləği silindikdə hansı müxabirləşmə verilir?

- D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»

D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənil–məmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»

D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»

D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»

150 Torpaq vergisinin hesablanması hansı hesabın debetində əks etdirilir?

341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

801 «Ümumi mənfəət»

601 «Satış»

- 202 «İstehsalat xərcləri»

343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

151 əDV üzrə büdcəyə olan borc aşağıdakı hesabın kreditində əks etdirilir:

- 601 «Satış»
- 521 «Vergi öhdəlikləri»
- 241 «Əvəzləşdirilən ƏDV»
- 631 «Maliyyə gəlirləri»
- 611 «Sair əməliyyat gəlirləri»

152 əlavə dəyər vergisini ödəyənlər aşağıdakılardır:

- İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr
- Dövlət müəssisə və təşkilatları
- İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr, qeyri-kommersiya müəssisələri və təşkilatlar, dövlət müəssisə və təşkilatları
- Xarici hüquqi şəxslər
- Qeyri-kommersiya müəssisələri və təşkilatlar

153 İstehsalat xərclərinin tərkibinə hansı vergilər daxil edilir?

- Əmlak vergisi
- Aksizlər
- Əlavə dəyər vergisi
- Fiziki şəxslərdən gəlir vergisi
- Yol vergisi

154 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

- D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- Bütün cavablar düzdür.
- D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»

155 Müəssisədə təxirə salınmış vergi aktivləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

- Bütün cavablar düzdür
- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»

156 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- Düzgün cavab yoxdur
- Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
- Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda
- Bütün cavablar düzdür

157 Mühasibat uçotunda təxirə salınmış vergi öhdəliyi anlayışının mahiyyətini açıqlayın

- Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
- Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
- Bütün cavablar düzdür
- Düzgün cavab yoxdur

Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

158 Hesabat dövründə ödəniləsi cari vergi dedikdə nə başa düşülür?

- Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;
- Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği
- Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği
- Düzgün cavab yoxdur

159 Vergiyə cəlb olunan mənfəət anlayışının mahiyyətini açıqlayın

- Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
- Bölüşdürüldükdən sonra cari xalis mənfəət
- Düzgün cavab yoxdur
- Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
- Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət

160 Mühasibat uçotunda D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri mühasibat yazılışı nəyi əks etdirir?

- Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- material qiymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
- satılmış məhsullara görə hesablanmış ƏDV-ni
- ƏDV-nin büdcəyə ödənilməsini

161 Müəssisədə material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği əvəzləşdirildikdə aşağıdakı mühasibat yazılışı verilir?

- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»

162 Müəssisədə torpaq vergisinin hesablanması hansı hesabın debetində uçota alınır?

- 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- 601 «Satış»
- 801 «Ümumi mənfəət»
- 202 «İstehsalat xərcləri»

163 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesablanmışdır. Bu əməliyyatlara mühasibat uçotu yazılışı verin:

- D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»

164 Müəssisənin əmlakına vergi hesabladıqda hansı mühasibat uçotu yazılışı verilir?

- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»

165 Müəssisənin əDV üzrə büdcəyə olan borcu aşağıdakı hesabın kreditində əks etdirilir:

- 521 «Vergi öhdəlikləri»
- 601 «Satış»
- 611 «Sair əməliyyat gəlirləri»
- 631 «Maliyyə gəlirləri»
- 241 «Əvəzləşdirilən ƏDV»

166 Təxirə salınmış vergi aktivı yaranır:

Düzgün cavab yoxdur

Vergi xərcləri təxirə salınmış vergi öhdəliyini üstələyən məbləğ olduqda

Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda

Təxirə salınmış vergi öhdəliyinin məbləği vergi xərclərinin məbləğini üstələdikdə

- Ödəniləsi olan vergi məbləği vergi xərclərinin məbləğini üstələdikdə

167 Təxirə salınmış vergi aktivləri:

Amortizasiya olunan əmlakın satışından olan zərər məbləğində təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
Növbəti hesabat dövründə büdcəyə ödənilməli olan verginin həcmi artıraraq təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

Bütün cavablar düzdür

- Aşağıdakılar ilə əlaqədar gələcək dövrlərdə əvəzlənən mənfəət vergisi məbləği: çıxılan müvəqqəti fərqlərlə; istifadə edilməmiş vergi zərərlərinin gələcək dövrə keçirilməsi; istifadə olunmamış vergi kreditlərinin gələcək dövrə keçirilməsi ilə

Gələcək dövrdə büdcəyə ödənilməli mənfəət vergisinin həcminə təsir etməyən təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

168 Verilən xammaldan aksizli məhsul istehsal edən və satan müəssisələr üçün vergi bazası aşağıdakılardan hansıdır?

Aksiz daxil edilməklə məhsulların tam faktiki maya dəyəri

Aksizlər və ƏDV daxil edilmədən verilmiş xammalın emalı üzrə dəyər

Öz istehsalı olan anoloji məhsulların aksiz və ƏDV daxil olmamaqla minimal buraxılış qiyməti

- Aksizlər daxil edilməklə verilmiş xammalın emalı üzrə dəyər
- Bütün cavablar düzdür

169 Advalor (aksiz) dərəcələri müəyyən edilmiş aksizli məhsulun istehsalı və satışı ilə məşğul olan müəssisələr üçün vergitutma bazası hesab olunur:

ƏDV və aksiz daxil olmamaqla məhsulların tam faktiki maya dəyəri

Aksiz daxil olmala məhsulun faktiki maya dəyəri

Düzgün cavab yoxdur

ƏDV və aksiz daxil olmaqla buraxılış qiyməti

- ƏDV və aksiz daxil olmamaqla buraxılış qiyməti

170 Qeyri-maddi aktivlərin əvəzsiz olaraq verilməsi üzrə əDV-nin məbləği hansı hesabın debetində əks etdirilir?

Bütün cavablar düzdür

601 «Satış»

611 «Sair əməliyyat gəlirləri»

631 «Maliyyə gəlirləri»

- 731 «Sair əməliyyat xərcləri»

171 əDV-dən aşağıdakı obyektlər azad edilir:

- Bütün cavablar düzdür.

Özəlləşdirmək üçün dövlət müəssisələrindən alınmış əmlakın dəyəri
 Maliyyə xarakteri daşıyan xidmətlər
 Nizamnamə kapitalına pay şəklində qoyulmuş əmlak
 Səmişinlərin daşınması üçün metropolitenin göstərdiyi xidmətlər

172 əDV-nin obyektləri kimi aşağıdakılar çıxış edir:

- Yerli hakimiyyət orqanlarına və dövlət hakimiyyət orqanlarına aid olan müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər
- Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar
- Təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar)
- Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar
- Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar, təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar); Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar.

173 311 Emissiya gəliri hesabı hansı müəssisələrdə istifadə olunur?

- Dostluq cəmiyyətlərində
- Bütün cavablar düzdür
- Səhmdar cəmiyyətlərdə
- Kooperativ müəssisələrdə
- Məhdud məsuliyyətli cəmiyyətlərdə

174 MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir:

- İctimai əhəmiyyətli qurumlara
- Kommersiya müəssisə və təşkilatlarına
- Büdcə təşkilatlarına
- Kommersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara
- İctimai fondlara

175 Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur?

- Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması
- Düzgün cavab yoxdur
- Müflislik faktının təsdiq edilməsi
- İllik hesabatın hamını məlumatlandırmaq üçün nəşri
- Zərərlərin ödənilməsi

176 Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Bütün cavablar düzdür
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 335 “Sair ehtiyatlar”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 344 “Elan edilmiş dividendlər”

177 Yenidənqiymətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır:

- Əsas vəsaitlərin dəyərinin artırılması
- Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması
- Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri
- Əvəzsiz alınan dəyərlilər
- Qeyri-maddi aktivlərin dəyərinin artırılması

178 Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur:

AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən
 Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən

- Nizamnamə ilə, qanunvericiliklə
- Qanunvericiliklə
- Nizamnamə ilə

179 Səhmdar cəmiyyət tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki:

- Səhmdar cəmiyyətin nizamnaməsində göstərilsin
- Səhmdarların yığıncağında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin
- Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutlubsa
- Bütün cavablar düzdür
- Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin

180 Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər:

- Pul vəsaitlərinin ekvivalentlərinin
- Əsas vəsaitlərin
- Qeyri-maddi aktivlərin
- Pul vəsaitlərinin
- Bütün cavablar düzdür

181 Kapitalın tərkibinə daxildir:

- Təsisçilərdən alınan uzunmüddətli borclar
- Nizamnamə kapitalı
- Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət
- Gözlənilən ödəmələr üçün ehtiyatlar
- Bölüşdürülməmiş mənfəət

182 Kapital nədir?

- İstehsal potensialının müəyyən səviyyəsidir
- Düzgün cavab yoxdur
- Öhdəlikləri çıxdıqdan sonra müəssisə aktivlərinin məbləğidir
- Mühasibat balansının passivinin məbləğidir
- Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir

183 Səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi:

- Minimal və maksimal həddə malik deyil
- Minimal və maksimal həddə malikdir
- Bütün cavablar düzdür
- Maksimal həddə malikdir
- Minimal həddə malikdir

184 Xalis mənfəət məbləği necə müəyyən olunur?

- Aylıq
- Düzgün cavab yoxdur.
- Hesabat dövrünün dekabr ayının yekun dövryyələri ilə
- Hər kvartalın yekunu üzrə
- İlin əvvəlindən artan yekunla

185 Bölüşdürülməmiş mənfəət nədir?

- Müəssisənin dövryyəində qalan, təsisçilərə ödənilməyən dividendlər
- Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istifadə olunan xüsusi kapitaldır

Bütün cavablar düzdür
Kredior borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı
Müəssisənin gəlirləri və xərcləri arasındakı fərq

186 Buraxılmış səhmlərin nomunalndan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir:

- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"
- Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"

187 Səhmdar cəmiyyətin ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?

- İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarma müavinətlərinin verilməsi üçün
- Nizamnamə kapitalının artırılması üçün
- Hesabat dövrünün zərərini örtmək üçün, səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- Səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- Hesabat dövrünün zərərini örtmək üçün

188 Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda əks etdirilir:

- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

189 Səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi belə yazılışla rəsmiyyətə salınır:

- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- Düzgün cavab yoxdur
- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

190 Buraxılmış səhmlərin yerləşdirilməsi xərcləri (Emissiyanın qeydiyyatı haqqı, məsləhət xidmətləri) nəzərə alınır:

- Sair əməliyyat xərclərinin tərkibində
- Təşkilati xərclər kimi qeyri-maddi aktivlərin tərkibində
- Nizamnamə kapitalının azaldılması kimi
- Gələcək dövrün xərcləri kimi
- Adi fəaliyyət növü üzrə cari xərclər kimi

191 əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"

192 Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması aşağıdakı yolla həyata keçirilir:

Nizamnamə kapitalının bir hissəsinin səhmdarlar arasında bölüşdürülməsi yolu ilə

- Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması, əvvəl buraxılmış səhmlərin sayının geri alınaraq azaldılması yolu ilə
- Əvvəl buraxılmış səhmlərin sayının onların geri alınaraq azaldılması yolu ilə
- Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması yolu ilə
- Nizamnamə kapitalının bir hissəsinin ehtiyat kapitalına köçürülməsi yolu ilə

193 Səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması aşağıdakı yolla həyata keçirilir:

- Mənfəətin yenidən investisiyası şəklində əlavə qoyuluşlar edilməsi yolu ilə
- Səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması, səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması yolu ilə
- Bölüşdürülməmiş mənfəət şəklində əlavə vəsaitlərin qoyulması yolu ilə

194 Nizamnamə kapitalı qiymətləndirilir:

- Düzgün cavab yoxdur
- Buraxılmış səhmlərin nominal dəyəri məbləğində
- Səhmlərin bazar dəyəri məbləğində
- Təsis sənədlərində elan olunmuş həcmdə
- Yerləşdirilmə xərcləri də nəzərə alınmaqla nominal dəyərlər məbləğində

195 Müəssisədə yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" – Dt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- Düzgün cavab yoxdur
- Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat" - Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya"

196 Müəssisədə nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

197 Müəssisə tərəfindən xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Bütün cavablar düzdür
- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları"
- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 223 "Bank hesablaşma hesabları", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

198 Müəssisə tərəfindən səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

Düzgün cavab yoxdur

Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

199 Müəssisə tərəfindən əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

200 Müəssisədə səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

201 müəssisənin qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib. əməliyyatın mühasibat yazılışını verin.

- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

202 Təşkilatın təşkilati-hüquqi forması nəyin uçotunun xüsusiyyətlərinə təsir edir?

- Bütün cavablar düzdür
Nizamnamə kapitalının
Mal-material ehtiyatlarının
Aktivlərin
Öhdəliklərin

203 Ləğv olunan Səhmdar cəmiyyətin kapitalının bölüşdürülməsi əməliyyatı aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Düzgün cavab yoxdur
Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

204 İlin yekununa görə əldə olunan xalis mənfəət məbləğinin bölüşdürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər”
Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

205 Yenidən qiymətləndirilmiş əsas vəsaitlər təsərrüfatdan çıxan zaman yenidən qiymətləndirmə üzrə ehtiyat məbləği:

- Eyni vaxtda əks etdirilən zərər və birlikdə ləğv edilir
Yenidənqiymətləndirmə üzrə ehtiyatların tərkibində qalmaqda davam edir
Nizamnamə üzrə ehtiyata birləşdirilir
Nizamnamə kapitalına birləşdirilir
- Bölüşdürülməmiş mənfəətə birləşdirilir

206 Yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi hansı yazılışla əks etdirilir?

- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
Düzgün cavab yoxdur
Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

207 Xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda belə əks etdirilir:

- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 223 “Bank hesablaşma hesabları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
Bütün cavablar düzdür
Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”

208 Səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

209 Qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib:

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

210 751 Maliyyə xərcləri , K-t 401 Uzunmüddətli bank kreditləri nəyi əks etdirir:

Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması

İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması

Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması

- Bütün cavablar düzdür
- İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması

211 Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir?

Jurnal-order № 1

Düzgün cavab yoxdur

- Jurnal-order № 4
- Jurnal-order № 5
- Jurnal-order № 10

212 D-t 751 Maliyyə xərcləri K-t 404 Uzunmüddətli borclar əks etdirir:

Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri

Əvvəllər alınmış uzunmüddətli borcların silinməsi

Bütün cavablar düzdür

- Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
- Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri

213 Alınmış azqiymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir:

Bütün cavablar düzdür

D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»

D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»

- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»

214 Materialların anbara daxil olması nəticəsində malsatanlara əmələ gələn öhdəliklər hansı mühasibat yazılışı ilə əks etdirilir?

D-t 201 «Material ehtiyatları», K-t 436 «Digər uzunmüddətli kreditor borcları»

D-t 201 «Material ehtiyatları», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»

Düzgün cavab yoxdur.

D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»

- D-t 201 «Material ehtiyatları», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

215 Qısamüddətli bank krediti hesabına satıcılara olan borc ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir:

Bütün cavablar düzdür

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»

D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»

D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»

216 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir:

Düzgün cavab yoxdur

Cari öhdəliklərə

Həm cari, həm də uzunmüddətli öhdəliklərə

Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə

- Uzunmüddətli öhdəliklərə

217 Öhdəliklərin tanınması şərtləri gözlənilmədikdə, onda o haqda informasiya əks etdirilir:

Düzgün cavab yoxdur

- Maliyyə hesabatının qeydlərində
Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
Mənfəət və zərərlər haqqında hesabatda
Balansda ehtiyatlar kimi

218 Öhdəliklər aşağıdakılardır:

- Səmərinin itirilməsi ilə nəticələnə biləcək borc
Keçmiş hadisələrdən irəli gələn borc
Bütün cavablar düzdür
Etibarlı müəyyənləşən borcun həcmi
Ödənilməsi iqtisadi səmərə gətirə bilən resursların axınına səbəb olacaq borc

219 Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir?

- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
Balansın
Mənfəət və zərərlər haqqında hesabatın
Bütün cavablar düzdür
Kapitalda dəyişikliklər haqqında hesabatın

220 Hüquqi xarakter daşıyan öhdəliklər aşağıdakılardır:

- Mal-material qiymətlilərin satıcılardan alınması üzrə öhdəliklər
Bütün cavablar düzdür
Uzunmüddətli kreditlərin alınması üzrə öhdəliklər
Büdcəyə ödənişlər üzrə öhdəliklər
Qeyri-maddi aktivlərin əldə edilməsi üzrə öhdəliklər

221 Hüquqi xarakter daşımayan öhdəliklərə aiddir:

- Dividendlərin ödənilməsi üzrə öhdəliklər
Dividendlərin ödənilməsi üzrə öhdəliklər, satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər, ilin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
Kreditlər üzrə öhdəliklər
İlin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
Satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər

222 Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir?

- İnkasso ilə hesablaşmalar
Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.
Ödəniş tapşırığı
Akkreditiv vasitəsi ilə hesablaşmalar
Çek vasitəsi ilə hesablaşmalar

223 Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir:

- Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
Bütün cavablar düzdür.
Verilmiş veksellərə görə olan borclar üzrə
Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə
Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə

224 Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir:

Faktiki

Plan üzrə

● Balans

İlkin

Normativ

225 Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir?

D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

Düzgün cavab yoxdur.

D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»

● D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»

226 əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir:

D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»

● D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»

227 Bütçə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?

D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»

● D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»

D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»

Bütün cavablar düzdür

D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»

228 Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir:

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»

D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»

D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

● D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»

D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»

229 D-t 502 İşçilər üçün qısamüddətli bank kreditləri K-t 223 Bank hesablaşma hesabları nəyi əks etdirir?

Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini

Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini

● İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəllər alınmış kreditlərin banka ödənilməsini

Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini

Əvvəllər alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini

230 Kvalifikasiya olunan uzunmüddətli aktivlərin yaradılması üçün faizlərin hesablanması hansı mühasibat yazılışı ilə əks etdirilir?

D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»

● D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri», D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması », K-t 401 «Uzunmüddətli bank kreditləri».

D-t 101 «Qeyri-maddi aktivlər – dəyəri», K-t 103 « Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»

D-t 111 «Torpaq, tikili və avadanlıq – Dəyər», K-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»

D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»

231 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcının debitor borclarının tanınması hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 223 "Bank hesablaşma hesabı", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 601 "Satış"
- Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 601 "Satış"

232 MHBS-na əsasən faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır?

- Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- İstehsal olunmuş əhsulun həcminə mütənəsb olaraq
- Azalan qalıq metodu ilə
- Ümumiyyətlə hesablanmır
- Xətti metodla

233 əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanmışdır. əməliyyat üçün müvafiq mühasibat yazılışı aparın.

- Dt 721 "İnzibati xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- Dt 202 "İstehsalat məsrəfləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

234 Qeyri-maddi aktivlər satılarkən onların toplanmış amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 701 "Satışın maya dəyəri"
- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 601 "Satış"
- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 721 "İnzibati xərclər"
- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 611 "Sair əməliyyat gəlirləri"

235 Qeyri-maddi aktivlərin satılarkən onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə uçota alınır?

- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 701 "Satışın maya dəyəri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 721 "İnzibati xərclər", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 601 "Satış", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

236 əsas fəaliyyət istiqaməti üzrə müəssisədə istifadə olunan qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt "Ümumi mənfəət (zərər)", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 721 "İnzibati xərclər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 202 "Əsas fəaliyyət məsrəfləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

237 Qeyri-maddi aktivlər təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi təqdim olunan zaman hansı mühasibat yazılışı ilə uçota alınır?

- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Məlsatan və podratçılara qısamüddətli kreditör borcları”

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

238 Qeyri-maddi aktivlər qısamüddətli kommersiya kreditinə əsasən başqa müəssisələrdən alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri ”

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Məlsatan və podratçılara qısamüddətli kreditör borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”

239 MHBS-na əsasən qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas hansı parametrlərə diqqət yetirilir?

Faydalı istifadə müddətinə və istismar yerinə

İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə

Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə

- İlk dəyərə və istehsal olunan məhsulun həcminə
- Qalıq dəyəri və istismar yerinə

240 Müəssisənin əsas fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının əhatə dairəsindədir?

MHBS 17 “İcarə”

MHBS 22 “Müəssisələrin birləşdirilməsi”

MHBS 38 “Qeyri-maddi aktivlər”

MHBS 16 “Əsas vəsaitlər”

- MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”

241 MHBS-na əsasən aşağıdakılardan biri müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinə daxil edilmir.

Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər

- Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
- Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqı-nın ödənilməsinə çəkilən xərclər

242 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

düzgün cavab yoxdur

aktiv və passivdə artım yaranır

passivin tərkibinə dəyişiklik yaranır

aktivin tərkibinə dəyişiklik yaranır

- aktiv və passivin tərkibinə azalma yaranır

243 Öhdəlik maliyyə hesabatının elementi kimi tanınmaq üçün hansı şərtləri ödəməlidir?

- Qeyd olunan bütün şərtləri ödəməlidir
- dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- şirkət tərəfindən nəzarət edilir
- ödəmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər

244 Öhdəliklər MMUS-a uyğun olaraq aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- düzgün cavab yoxdur
- hesabat tarixindən sonrakı 12 ay cari hesabat ilində bir il onun tanınmasından sonrakı 12 ay

245 Aşağıdakılardan biri müəssisənin öhdəliyi kimi təsnifləşdirilə bilməz

- büdcə və vergi orqanları qarşısında olan borclar
- əməyin ödənişi üzrə borclar
- kreditör borcları
- ödəniş üçün olan veksellər
- pul vəsaitlərinin ekvivalentləri

246 D-t 402 İşçilər üçün uzunmüddətli bank kreditləri , K-t 223 Bank hesablaşma hesabları yazılış nəyi əks etdirir?

- Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsi, xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- Kreditə alınmış malların ödənilməsini
- Xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- Kreditə alınmış mallara görə işçilərdən tutulmuş ödənişləri

247 Uzunmüddətli kreditlərə və borclara rəğmən uçot siyasətində nəzərdə tutula bilər

- 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini
- Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını
- Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini

248 Hesablanmış borc üzrə xərclərin kapitallaşdırılmasına icazə verilir:

- Düzgün cavab yoxdur.
- Əgər borc vəsaitləri kvalifikasiya olunan ehtiyatlar və uzunmüddətli aktivlər ilə əlaqədirlərsə
- Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan ehtiyatlarla əlaqədirlərsə
- Əgər uzunmüddətli aktivlər bilavasitə kvalifikasiya olunan uzunmüddətli aktiv ilə əlaqədardırsa
- Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan aktivlərlə əlaqəli deyildirsə

249 Cari xərclərin tərkibində kapitallaşdırılmayan borclar və kreditlər xərcləri aşağıdakı anbarda cari xərclərin tərkibində uçota alınır:

- Bütün cavablar düzdür
- Borcların və kreditlərin alınması zamanı
- Hesabat dövründə kreditlər və borclardan istifadə günlərinin sayından asılı olaraq hesabat dövrünün 1-i tarixinə
- Borc və kreditlərin silinməsi zamanı
- Bağlanmış müqavilələrin şərtlərinə əsasən hesablanma zamanı

250 Ssudanın təminatı zamanı təminat məbləğinin həcmi kreditləşdirilən qiymətlilərin qalığının dəyəri ilə xərclər arasında fərq kimi hesablandığı zaman onlardan çıxılır:

- Düzgün cavab yoxdur
- Bütün kreditör borcları
- Kreditləşdirilən qiymətlilər üzrə kreditör borcu

Kreditləşdirilməli olmayan ehtiyatlar

- Kreditləşdirilməli olmayan ehtiyatlar, kreditor borcu, xüsusi cari aktivlər

251 MMUS 13-ün tələblərini gözləmək şərti ilə borclar və kreditlər üzrə hesablanmış faizlərin kapitallaşdırılması hansı hesabın debetində əks etdirilir?

- Bütün cavablar düzdür
121 «Daşınmaz əmlaka investisiyalar»
111 «Torpaq, tikili və avadanlıqlar»
101 «Qeyri-maddi aktivlər»
201 «Material ehtiyatları»

252 Kreditorlar qarşısında olan öhdəliklərin novasiya ilə (yeni öhdəliklərlə) dayandırılması bir öhdəliyin digər öhdəlik ilə dəyişdirilməsi baş verir və dəyişiklik əks etdirilir:

- Bütün cavablar düzdür
Sintetik uçot registrlərində
Mənfəət və zərərlər haqqında hesabatda
Balansda
● Analitik uçot registrlərində

253 Öhdəliklərin silinməsinin həcmi etibarlı şəkildə müəyyən edilə bilmədikdə o haqda informasiya əks etdirilir:

- Düzgün cavab yoxdur.
Maliyyə hesabatına qeydlərdə
Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
● Balansda ehtiyatlar kimi
Mənfəət və zərərlər haqqında hesabatda

254 Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir:

- Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir
Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir
Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir

255 Kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlməsi zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 721 “İnzibati xərclər”, Kt 221 “Kassa”
Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 221 “Kassa”
● Dt 213 “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları”, Kt 221 “Kassa”
Dt 217 “Sair debitor borcları”, Kt 221 “Kassa”
Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”

256 Kassa əməliyyatlarının aparılması qaydalarının pozulması özünü nədə təzahür edə bilər?

- Başqa müəssisələrlə təyin olunmuş məbləğdən yuxarı nağd pulla hesablaşmaların aparılmasında, pul vəsaitinin kassaya mədaxil olunmamasında, kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılmasında
Pul vəsaitinin kassaya mədaxil olunmamasında
Xüsusi təchiz olunmuş mərkəzi kassa otağının olmamasında
Başqa müəssisələrlə müəyyən olunmuş məbləğdən yuxarı nağd pullarla hesablaşmaların aparılmasında
Kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılması halında

257 Pul sənədləri 221 Kassa hesabında hansı dəyərlə uçota alınır?

Düzgün cavab yoxdur

Uçot qiymətilə

- Əldə olunmaya çəkilən faktiki xərc məbləğində
- Nominal dəyərlə
- Mümkün satış qiymətilə

258 Hesablama hesabı üzrə əməliyyatları rəsmiləşdirən ilkin sənədlər hansılardır?

- Nağd ödəniş üçün elan, ödəniş tələbnaməsi
- Akkreditiv
- Nağd ödəniş üçün elan
- Bankın çıxarışı
- Ödəniş tələbnaməsi

259 Aşağıdakılardan hansı ödəniş tələbnaməsinin mütləq rekvizitlərinə aiddir?

- Ödəyicinin bankının adı, ödənişin növü
- Əsasında ödənişin həyata keçirildiyi müqavilənin rekvizitləri
- Ödəyicinin bankının adı
- Ödənişin müddəti
- Ödənişin növü

260 Ödəniş tələbnaməsinin qismən ödənilməsi əməliyyatı mühasibat uçotu hesablarında nə zaman əks etdirilir?

- Düzgün cavab yoxdur
- Hesablama hesabında pul vəsaiti olduğu zaman
- Yalnız sonuncu ödəniş edildikdən sonra
- Ödəniş tələbnaməsi banka daxil olduqca
- Hesabdan pul vəsaitləri silindikcə

261 Alıcıdan əvvəlcə hesablama hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda necə əks etdirilir?

- Düzgün cavab yoxdur
- Dt 223 "Bank hesablama hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablama hesabları"
- Dt 223 "Bank hesablama hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 521 "Vergi öhdəlikləri" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablama hesabları" – Dt 521 "Vergi öhdəlikləri", Kt 543 "Alınmış qısamüddətli avanslar"
- Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablama hesabları"
- Dt 223 "Bank hesablama hesabları", Kt 538 "Digər qısamüddətli kreditör borcları" – Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 223 "Bank hesablama hesabları"

262 Xarici təsisçi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur əməliyyatına mühasibat yazılışı verin:

- Dt 223 "Bank hesablama hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 222 "Yolda olan pul köçürmələri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 221 "Kassa", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 223 "Bank hesablama hesabları", Kt 301 "Nominal (nizamnamə) kapital"

263 Açıq akkreditiv məbləğinin istifadə olunması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

Bütün cavablar düzdür

Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 223 "Bank hesablama hesabları"

Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"

Dt 223 "Bank hesablama hesabları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”

264 Xərclər hansı hesabatın tərkibində tanınır?

- heç bir cavab düz deyil
- mənfəət və zərər haqqında hesabatda;
kapitalda dəyişikliklər haqqında hesabatda;
balansda;
pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;

265 Xərclər MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir.

- bütün cavablar düzdür;
tanınma kriteriyası üzrə;
məhiyyəti üzrə
funksiyalar üzrə;
- funksiyaları və məhiyyəti üzrə;

266 Müəssisədə maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama metodu ilə uçot;
hesablama metodu ilə uçot;
təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
etibarlılıq, tamlıq
əhəmiyyətlik;

267 Mühasibat uçotunda məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri aşağıdakı qruplara bölünür:

- bir elementli və kompleks xərclərə;
- birbaşa və dolaylı xərclərə;
istehsal və qeyri istehsal xərclərinə;
daimi və dəyişən xərclərə;
planlaşdırılmış və planlaşdırılmamış xərclərə;

268 Mühasibat uçotunda D-t 202 istehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışının məzmununu açıqlayın:

- bütün cavablar düzdür;
köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;

269 Mühasibat uçotunda D-t 202 istehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışının məzmununu açıqlayın.

- bütün cavablar düzdür;
tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini
büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini
müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırımların xərcə daxil edilməsini;

270 Aşağıdakı yazılışlardan biri mühasibat uçotunda inzibati xərclərin silinməsini əks etdirir

- düzgün cavab yoxdur;
 D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"
 D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
 D-t 202 "İctehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"
 ● D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"

271 Aşağıdakı mühasibat yazılışlarından biri hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsinə əks etdirir:

- D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"
 D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"
 D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"
 D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərclər"
 D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"

272 Mühasibat üçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsində bu prinsip əsas götürülmüşdür:

- bütün cavablar düzdür;
 ● təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək
 dürüstlük və tamlıq;
 əhəmiyyətlik;
 ehtiyatlılıq;

273 Aşağıdakılardan hansı əsas əməliyyat gəlirlərinə aiddir?

- məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
 podrat müqavilələri üzrə gəlirlər
 göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
 məhsul və mal satışından əldə olunan gəlirlər
 əsas vəsaitlər satışından əldə olunan gəlirlər

274 aşağıdakılardan hansı sair əməliyyat gəlirlərinə aiddir:

- düzgün cavab yoxdur;
 proqram təminatının satışından əldə olunan gəlir;
 reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir
 ● aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
 əməliyyat icarəsi üzrə gəlir

275 Mühasibat uçotunda əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- bütün cavablar düzdür
 631 "Maliyyə gəlirləri";
 611 "Sair əməliyyat gəlirləri";
 ● 601 "Satış: 602" Satılmış malların qaytarılması və ucuzlaşdırılması: 603 "Verilmiş güzəştlər;
 düzgün cavab yoxdur;

276 Müəssisədə məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- bütün cavablar düzdür;
 D-t 611 "Sair əməliyyat gəlirləri", K-t 217 "Digər dısamüddətli debitor borcları";
 D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 601 "Satış"
 ● D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 601 "Satış";
 D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 611 "Sair əməliyyat gəlirləri";

277 Müəssisənin başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirləri hesablanmışdır. Bu əməliyyat mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

bütün cavablar düzdür;

- D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
- D-t 223 “Bankdakı hesablaşma hesabı”; K-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”;
- D-t 211 “Kassa”; K-t 217 “Digər dısamüddətli debitor borcları”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;

278 Müəssisədə malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilmişdir:

- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
 - D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
 - D-t 212 “Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
 - D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- Düzgün cavab yoxdur;

279 Müəssisədə materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir.

- D-t 201 “Xammal və materiallar”; K-t 631 “Maliyyə gəlirləri”;
- bütün cavablar düzdür
- D-t 201 “Xammal və materiallar”; K-t 611 “Digər əməliyyat gəlirləri”;
- D-t 202 “İstehsalat xərcləri”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- D-t 201 “Xammal və materiallar”; K-t 531 “Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları”;

280 Müəssisə tərəfindən əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
- düzgün cavab yoxdur;
- D-t 216 “Faizlər üzrə dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
- D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- D-t 214 “İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;

281 D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri mühasibat yazılışının mahiyyətini açıqlayın.

- Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
- Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
- Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini
- Düzgün cavab yoxdur;
- Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin alınması;

282 Hansı uçot informasiyası əhəmiyyətli sayılır?

- İnformasiya dəqiq olmadıqda.
- İnformasiya istifadəçilərin iqtisadi qərarlarına təsir edə bildikdə;
- İnformasiya mühasibat hesabatının maddələrində ayrıca əks etdirildikdə;
- Balansın valyutasında informasiyanın xüsusi çəkisi 5 %-dən az olmadıqda;
- İnformasiya uçot və hesabat məlumatlarının saxtalaşdırılmasına gətirib çıxardıqda;

283 Operativ uçotda hansı məlumatlardan istifadə edilir?

- Gündə məhsul istehsalı və satışı haqda məlumatdan
- Balans tərtib etmək üçün cari informasiyalardan
- Təşkilatın gəlir və xərcləri haqda informasiyalardan
- Təşkilat və onun bölmələrinin cari idarə olunması üçün zəruri informasiyalardan
- İşçilərin gündəlik iş çıxması haqda məlumatlardan

284 Statistika uçotunda hansı məlumatlardan istifadə edilir?

- Xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsini göstərən məlumatlardan
- Statistik məlumatların təsərrüfat uçotunun digər növləri ilə müqaisə edilməsini təmin edən məlumatlardan
- Ayrı-ayrı hesabatlari tərtib etmək üçün tələb olunan məlumatlardan
- Kommersiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsini göstərən məlumatlardan
- Mühasibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan

285 Hansı informasiya mühasibat uçotunun əsası hesab edilir:

- Operativ
- Proqnoz
- Plan
- Normativ
- Həqiqi baş vermiş təsərrüfat əməliyyatları haqda olan məlumat

286 Mühasib ixtisasının inkişafına hansı amillər təsir göstərir?

- Daxili böhran
- Maliyyə böhranı
- Siyasi böhran
- Hərbi böhran
- İctimai böhran

287 Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu əsasən hansı istiqamətdə ixtisaslaşır?

- İdarəetmə uçotu
- Maliyyə uçotu
- Maliyyə, idarəetmə, vergi uçotu
- Büdcə uçotu
- Vergi uçotu

288 Mühasibat uçotu haqda Qanun anlayışını xarakterizə et:

- Mühasibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır
- Bu mühasibat uçotunun gələcək inkişafını əhatə edir
- Bu müasir təsərrüfatçılıq şəraitində mühasibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır
- Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır
- Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir

289 Qanunvericilik səviyyəsində muhasibat uçotu hansı normativ sənədlə tənzimlənir?

- Ayrı-ayrı nazirlik, komitə və şirkətlərin hazırladığı təlimatla
- “Mühasibat uçotu haqqında” qanunla
- Mühasibat uçotu haqda əsasnamə ilə
- Mühasibat uçotunun hesablar planı ilə
- Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla

290 Azərbaycan Respublikasında mühasibat uçotuna ümumi metodoloji rəhbərlik kim tərəfindən yerinə yetirilir?

- Vergilər Nazirliyi
- Maliyyə Nazirliyi
- Mərkəzi bank
- Respublika prezidentinin işlər idarəsi
- Sosial Müdafiə Fondu

291 Mühasibat uçotu haqqında Qanuna müvafiq olaraq mühasibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

- Yuxarı təşkilat
- Təşkilatın mülkiyyətçisi
- Təşkilatın rəhbəri
- Menecer
- Baş mühasib

292 İdarəetmə qərarları hansı informasiyaya əsaslanır:

- qeyd edilənlərin hamısı
- plan və uçot;
- plan və normativ;
- texnoloji və uçot;
- uçot və analitik;

293 İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir:

- a və b cavabları doğrudur.
- daxili istifadəçilərə;
- xarici istifadəçilərə;
- icra hakimiyyəti orqanlarına
- ictimaiyyətə

294 Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

- maliyyə və statistika uçotu
- idarəetmə və budcə uçotu
- operativ və budcə
- maliyyə və idarəetmə
- operativ və statistik uçot

295 İdarəetmə uçotu aşağıdakılardan hansının altsistemini təşkil edir?

- Təsərrüfat uçotunun
- Maliyyə uçotunun
- Muhasibat uçotunun
- Vergi uçotunun
- Statistik uçotun

296 İdarəetmə uçotu nədir?

- heçbir cavab doğru deyil
- vergi uçotunun tərkib hissəsidir
- müəssisənin idarəetmə sisteminin tərkib hissəsidir
- maliyyə uçotunun tərkib hissəsidir
- təsərrüfat uçotunun tərkib hissəsidir

297 İdarəetmə uçotu dedikdə nə başa düşülür?

- görmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini
- məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə alınması, toplanması və işlənilməsini

298 İdarəetmə uçotu nədir?

- uçot prosesi və müəssisənin idarə edilməsi arasında əlaqə yaradan həlqədir
təsərrüfat uçotunun bir növüdür
müəssisənin idarəetmə prosesidir
uçot prosesidir
məsrəflər və fəaliyyətin nəticələri üzrə informasiyanın təhlilidir

299 Muhasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?

- istehsalat uçotu
muhasibat-maliyyə uçotu
operativ uçot
statistik uçotu
vergi uçotu

300 İdarəetmə uçotu aşağıdakı idarəetmə qərarları hazırlamaq üçün informasiya bazaları hazırlayır:

- heç biri doğru deyil
operativ və taktiki;
taktiki və strateji
bütün cavablar doğrudur
operativ, taktiki və strateji;

301 İdarəetmə uçotu özündə nəyi əks etdirir:

- heç biri doğru deyil
müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması və qeydiyyatı sistemini əks etdirir;
müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
müəssisənin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
müəssisənin ayrı-ayrı bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;

302 İdarəetmə uçotu sistemindən aşağıdakı işlərdə istifadə edilir:

- uçot və təhlil;
planlaşma və tənzimləmədə;
heç biri doğru deyil
Tənzimləmə və təhlidə;
Planlaşma, uçot, təhlil və tənzimləmədə;

303 İdarəetmə uçotu informasiyası bunlardan hasıldır:

- xarici istifadəçilər üçün hazırlanmış
müəssisədə müxtəlif səviyyəli rəhbərlər üçün xüsusi hazırlanan uçot informasiyası
maliyyə uçotu ilə əldə edilən
uçotun bütün növləri üzrə informasiya
qeyd edilənlərdən heç biri

304 İdarəetmə uçotunun aparılmasının məqsədi:

- xarici istifadəçilər üçün muhasibat hesabatlarının tərtibi
vergi bəyannamələrinin tərtibi
maliyyə nəticələrinin müəyən edilməsi
istehsal olunan və satılmış məhsulun maya dəyərinin formalaşdırılması
planlaşdırma, idarəetmə və nəzarət məqsədi ilə informasiyaların toplanması və emalı

305 İdarəetmə uçotunun məqsədini informasiyanın təqdim edilməsi təşkil edir:

daxili və xarici istifadəçilərə

- daxili istifadəçilərə
- xarici istifadəçilərə
- icra hakimiyyəti orqanlarına
- ictimaiyyətə

306 İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir?

- heç biri düz deyil
- müəssisənin menecerləri
- müəssisənin səhmdarları
- vergi orqanları
- müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar

307 İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır?

- məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
- istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin hesablanması
- daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək
- xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək
- onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımı informasiya ilə təmin etmək

308 Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla:

- Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
- Əsas vəsaitlər, debitor borcları
- Əmtəə-material ehtiyatları, kapital qoyuluşu
- Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları

309 Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

- Bank kreditləri almaqla
- Pul vəsaitini cəlb etməklə
- Kapital cəlb etməklə
- Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə
- Nizamnamə kapitalı – formalaşdırmaqla

310 Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

- Əmtəə və materiallar
- Əsas və dövriyyə vəsaitləri
- Dövriyyədən kənar və dövriyyə aktivləri
- İstehsal və tədavül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
- Dövriyyə vəsaitləri

311 Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

- Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- Bir ildən çox xidmət edən əşyalar
- Debitor borcları və pul vəsaitləri
- Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri
- Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar

312 Mühasibat uçotunun predmetinə nələr daxildir:

Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər

Təşkilatın əmlakı və onların yaranma mənbələri

Təşkilatın təsərrüfat fəaliyyəti

- Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu
- Təsərrüfat əməliyyatları

313 Mühasibat uçotunun metodu dedikdə nə başa düşülür?

- Mühasibat uçotu obyektlərinin əks etdirilməsinin üsul və qaydalarının məcmusudur;
- Mühasibat uçotu predmetinin öyrənilmə qaydası.
Təsərrüfat proseslərinin öyrənilmə qaydası;
Müəssisən əmlakının ümumiləşdirilməsi metodu;

314 Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- Xüsusi kapital və sair passivlər
- Xüsusi və cəlb edilmiş kapital
Kapital və ehtiyatlar, borc öhdəlikləri;
Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

315 Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- Xüsusi kapital və sair passivlər.
- Xüsusi və cəlb edilmiş ;
Kapital və ehtiyatlar, borc öhdəlikləri;
Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

316 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- Qeyri-maddi aktivlərə;
- Dövriyyə aktivlərinə;
Hesablaşmada olan vəsaitlərə;
Əsas və dövriyyə aktivlərinə.
Əsas vəsaitlərə;

317 Müəssisənin aktivləri 150000 manat, xüsusi kapitalı 90000 manatdırsa öhdəlikləri nə qədərdir?

- doğru cavab yoxdur
- 150000
90000
60000
240000

318 Müəssisənin aktivləri 100000 manat, xüsusi kapitalı 60000 manatdırsa, öhdəlikləri nə qədərdir?

- Doğru cavab yoxdur
- 100000
60000
40000
160000

319 Müəssisənin öhdəlikləri 10000 manat, xüsusi kapitalı 70000 manatdırsa, aktivləri nə qədərdir?

- 60000
- 70000
doğru cavab yoxdur
10000

- 80000

320 Müəssisənin aktivlərinin cəmi 9000, öhdəliklərinin cəmi 4800 manatdır. Xüsusi kapitalın həcmi tapın.

- 13800
- 4200
- doğru cavab yoxdur
- 9000
- 4800

321 Aşağıdakı fikrlərdən hansı yanlıştır?

- Doğru cavab yoxdur
- Xüsusi kapitalda olan dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
- Öhdəliklərdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
- Mənfəətdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə tərs mütənasibdir
- Pul olmayan aktivlərdə baş verən dəyişikliklərlə nağd pulda olan dəyişikliklər tərs mütənasibdir

322 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- 28699
- 26998
- 26899
- 29698
- 28969

323 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 1200 ədəd x 8.20 azn 18.07.2014. 1500 ədəd x 8.70 azn 26.07.2014 2200 ədəd x 9 azn. 28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- 28227
- 22287
- 22782
- 27872
- 28722

324 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 800 ədəd x 2 azn 18.07.2014. 950 ədəd x 2.40 azn 26.07.2014 1000 ədəd x 2.60 azn. 28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın

- 4027
- 4207
- 4270
- 4720
- 4072

325 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 700 ədəd x 3 azn 18.07.2014. 850 ədəd x 3.60 azn 26.07.2014 900 ədəd x 4.10 azn. 28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- 3964
- 4936
- 4396
- 4693
- 4963

326 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 300 ədəd x 7 azn 18.07.2014. 450 ədəd x 7.60 azn 26.07.2014 500 ədəd x 8.20 azn. 28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- 5903
- 5093
- 5930
- 5390
- 5039

327 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- [yeni cavab]
- 1028
- 1328
- 1288
- 1128
- 1300

328 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- 28597
- 27895
- 25789
- 28795
- 29875

329 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 1200 ədəd x 8.20 azn 18.07.2014. 1500 ədəd x 8.70 azn 26.07.2014 2200 ədəd x 9 azn. 28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- 29370
- 27390
- 29730
- 20937
- 23790

330 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 800 ədəd x 2 azn 18.07.2014. 950 ədəd x 2.40 azn 26.07.2014 1000 ədəd x 2.60 azn. 28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- 4830
- 4750
- 4270
- 4530
- 4160

331 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 700 ədəd x 3 azn 18.07.2014. 850 ədəd x 3.60 azn 26.07.2014 900 ədəd x 4.10 azn. 28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- 4120
- 4440
- 4140
- 4260

4620

332 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 300 ədəd x 7 azn 18.07.2014. 450 ədəd x 7.60 azn 26.07.2014 500 ədəd x 8.20 azn. 28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

5220

4900

4460

☒ 5140

5460

333 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

1140

1160

960

☒ 1060

1260

334 Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövryyə 70000, ilkin qalıq 80000 manatdırsa kredit dövryyə nə qədərdir?

60000

80000

70000

☒ 40000

50000

335 İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, kredit dövryyə 13000 manatdırsa debet dövryyə nə qədərdir?

6000

7000

5000

☒ 8000

10000

336 Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövryyə 70000 manat kredit dövryyə 80000 manatdırsa, ilkin qalıq nə qədərdir?

70000

30000

50000

☒ 40000

60000

337 İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, debet dövryyə 3000 manatdırsa kredit dövryyə nə qədərdir?

10000

3000

5000

☒ 8000

6000

338 Müəssisənin kapitalı 800000 manat, gəlirləri 400000 manat, xərcləri 300000 manat öhdəlikləri 500000 manatdırsa Aktivləri nə qədərdir?

- 2000000
- 1600000
- 1800000
- ☒ 1400000
- 1200000

339 Müəssisənin Aktivləri 1400000 manat, kapitalı 800000 manat, gəlirləri 400000 manat xərcləri 300000 manatdırsa öhdəlikləri nə qədərdir?

- 200000
- 300000
- 400000
- ☒ 500000
- 600000

340 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- 6000
- 16000
- 4000
- ☒ 8000
- 12000

341 Müəssisə 180000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 30000 manatdır. Amortizasiya xətti amortizasiya üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- 6000
- 45000
- 60000
- ☒ 30000
- 30000

342 Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, gəlirləri 400000 manatdırsa xərcləri nə qədərdir?

- 500000
- 150000
- 100000
- 200000
- ☒ 300000

343 Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, xərcləri 100000 manatdırsa gəlirləri nə qədərdir?

- 400000
- 300000
- 100000
- ☒ 200000
- 150000

344 Müəssisə 14000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. ikiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- 5 %
- 30 %
- ☒ 40%
- 20%
- 10 %

345 01 aprel 2010-cu ildə müəssisə 60000 manat məbləğində avtomobil əldə edir. Avtomobilin gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 10000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- 5000
- 4000
- 3500
- ☒ 3750
- 4500

346 Nəqliyyat vasitəsi 18000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 20 %
- ☒ 10%
- 15%
- 12,5 %
- 17,5%

347 Overdraft nədir?

- Müəssisənin banka olan kredit borcunu vaxtında ödəyə bilməməsi zamanı hesablanmış əlavə cərimə faizləridir.
- Müəssisənin bank hesabının dondurulması əməliyyatıdır
- Müəssisənin banka borc verməsi əməliyyatıdır.
- Müəssisənin hesabına bankda işçilərə kredit xəttinin açılmasıdır
- ☒ Müəssisənin bank hesabında olan məbləğdən artıq vəsaitdən istifadə etməsidir.

348 Mövcud qanunvericiliyə uyğun olaraq aylıq əmək haqqısı 180 azn olan işçidən (qanunla müəyyən olunmuş heç bir əlavə güzəşt yoxdur – qaçqın və ya köçkün, müharibə veteranı, əlil deyil) gəlir vergisi hansı qayda ilə tutulmalıdır?

- ☒ İşçidən əmək haqqı ilə yaşayış minimumu (136 azn) arasındakı fərqin 14%-i tutulmalıdır.
- İşçidən əmək haqqının 30 %-i həcmində vergi tutulmalıdır.
- İşçidən əmək haqqının 14%-i məbləğində vergi tutulmalıdır.
- İşçidən gəlir vergisi tutulmamalıdır
- İşçidən əmək haqqı ilə minimum əmək haqqı (105 azn) arasındakı fərqin 14 %-i tutulmalıdır

349 Dt Uzunmüddətli maliyyə qoyuluşları Kt Hesablaşma hesabı muhasibat yazılışı ilə uçota alınan əməliyyatın məzmununu açıqlayın:

- Qısamüddətdə satılmaq məqsədilə dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır.
- ☒ Dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır
- Məlsatanlardan alınmış səhmlər geri qaytarılmışdır
- Kommersiya krediti ilə başqa firmanın səhmləri alınmışdır
- Qısamüddətdə satılmaq məqsədilə səhm alınmışdır

350 Aşağıda qeyd olunanlardan biri qeyri-maddi aktiv deyil:

- Qudvil
- Lisenzia
- ☒ Səhm

351 Ehtiyatlara aid olan xüsusiyyətlərdən biri səhvdir:

Adətən, material və xammal ehtiyatları, hazır məhsul və satılmaq üçün alınmış mallardan ibarət olur.

Ən gec 1 hesabat dövrü ərzində dövr etməsi (pula çevrilməsi) nəzərdə tutulur.

Öz dəyərini istehsal olunan məhsul və ya xidmətin üzərinə birbaşa keçirir.

- Müəssisə anbarından yalnız istehsalatda sərf olunmaq üçün məxaric olunur.
- Müəssisənin muhasibat balansında qısamüddətli aktivlər bölməsində yer tutur.

352 əmlak alqı-satqısı ilə məşğul olan firma dəyərini 8 ay müddətinə ödəmək şərtlə yeni bir yaşayış binası satın almışdır. Muhasibat yazılışını verin.

Dt qeyri-maddi aktivlər Kt uzunmüddətli öhdəliklər

- Dt Ehtiyatlar Kt qısamüddətli öhdəliklər
- Dt Uzunmüddətli maddi aktivlər Kt uzunmüddətli öhdəliklər
Dt uzunmüddətli maddi aktivlər Kt qısamüddətli öhdəliklər
DT qeyri maddi aktivlər Kt qısamüddətli öhdəliklər

353 İşçinin əmək haqqısından gəlir vergisi tutulmuşdur. Bu əməliyyatın balansə təsir növünü müəyyənləşdirin:

Doğru cavab yoxdur.

Aktiv artır, passiv artır

- Passiv artır, passiv azalır
- Aktiv artır, aktiv azalır
Aktiv azalır, passiv azalır

354 Aşağıdakı hallardan birində yaranan əlavə kapital olaraq yaranmış vəsaiti firmanın ehtiyat kapitalı hesabına köçürmək mümkündür:

Doğru cavab yoxdur

- Firmanın səhmləri nominal dəyərindən baha qiymətlərə satılmışdır
- İnventarizasiya zamanı ehtiyatların miqdarında artıqgəlmələr qeydə alınmışdır.
Yenidənqiymətləndirmə zamanı ehtiyatların qiymətlərində artım qeydə alınmışdır
Yenidənqiymətləndirmə zamanı istehsalat binasının qiymətində artım baş vermişdir

355 Firma yeni istehsal binası tikmək üçün bankdan uzunmüddətli kredit götürmüşdür. Həmin kreditə görə hesablanmış faiz borcu üçün muhasibat yazılışı verin.

Dt İdarəetmə xərcləri Kt Uzunmüddətli bank krediti

Dt fəvqaladə xərclər Kt Uzunmüddətli bank krediti

Dt Ümumtəsərrüfat xərcləri Kt Uzunmüddətli bank krediti

Dt istehsalat xərcləri Kt Uzunmüddətli bank krediti

- Dt Kapital qoyuluşu Kt Uzunmüddətli bank krediti

356 Qanunverciliyə görə hansı müəssisələr mütləq əDV ödəyicisi olaraq qeydiyyatdan keçməlidirlər?

Doğru cavab yoxdur

Dövriyyəsi 150000 azn-dən çox olan bütün müəssisələr

Dövriyyəsi 90000 azn-dən çox olan bütün müəssisələr

Dövriyyəsi 90000 azn-dən çox olan fiziki şəxslər və 150000 azn-dən çox olan hequqi şəxslər

- Dövriyyəsi 120000 azn-dən çox olan bütün müəssisələr

357 MMUS-a əsasən maliyyə hesabatında hesabat tarixindən sonrakı hadisələrə aiddir:

bütün cavablar düzgündür

hesabat tarixi və auditor yoxlanılması tarixi baş verən hadisələr

- hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
 maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- maliyyə hesabatlarının hesabatı tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə

358 MMUS-a əsasən maliyyə hesabatında yol verilmiş əhəmiyyətli səhvlər:

- Düzgün cavab yoxdur
- həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
 hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
 maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
 maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır

359 Müəssisənin passivlərinin əmələgəlmə mənbələrinə görə təsnifatı necədir?

- xüsusi kapital və sair passivlər
 hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
 kapital və ehtiyatlar, borc öhdəlikləri
- xüsusi və cəlb edilmiş
 fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar

360 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- əsas və dövrü aktivlərinə
 əsas vəsaitlərə
 qeyri-maddi aktivlərə
- ehtiyatlara
 hesablaşmada olan vəsaitlərə

361 Amortizasiya hesablanması prosesinin mahiyyətini izah edin:

- Düzgün cavab yoxdur
- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
 Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
 Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
 Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi

362 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi tətbiq olunmaya bilər:

- Düzgün cavab yoxdur.
- Ədalətli dəyər maye dəyərini üztələyəndə;
 Müəssisənin ləğv olunması gözləniləndə;
 Müəssisə öz fəaliyyətini yeni başlayanda;
 Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;

363 Müəssisə 300 min manata ofis alır. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- Məhz 300 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- Binaanın faydalı istifadə müddətində
 Binaanın istifadə olunmasının ilk ilində;
 Məhz 300 min manat xərclənən zaman
 300 min manat məbləğində gəlir əldə olundandan sonra;

364 maliyyə bərabərliyinin düsturu aşağıdakılardan hansıdır?

- Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
 Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;
- Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;
 Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;
 Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;

365 Aşağıdakılardan biri müəssisənin öhdəliklərinə nə aid deyil:

- Büdcə və vergi orqanları qarşısında olan borclar;
- Əməyin ödənişi üzrə borclar;
- Kreditor borcları;
- Ödəniş üçün olan veksellər;
- Pul vəsaitlərinin ekvivalentləri;

366 Mühasibat balansında hansı elementlər barədə məlumat əks olunur?

- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital
- Gəlirlər, xərclər və dividendlər
- Xərclər, dividendlər və xüsusi kapital
- Gəlirlər, öhdəliklər və xüsusi kapital
- Aktivlər, öhdəliklər və xüsusi kapital

367 Aktivlərin tanınması üçün əsas şərt hansıdır?

- Yüksək likvidlik
- Maddi-əşya forması;
- Yüksək dəyəri;
- Uzun xidmət müddəti;
- Gələcək iqtisadi fayda;

368 İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanıtılmamalıdır:

- Konservativlik.
- Ardıcılıq;
- Etibarlıq;
- Proqnoz verə bilmək;
- Müqayisəlilik;

369 Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil?

- Düzgün cavab yoxdur.
- Müqayisəlilik;
- Münasiblik;
- Etibarlılıq;
- Konservativlik;

370 Mühasibat balansında nə əks olunur?

- Xərclər, dividendlər və xüsusi kapital;
- Gəlirlər, öhdəliklər və xüsusi kapital;
- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
- Aktivlər, öhdəliklər və xüsusi kapital;
- Gəlirlər, xərclər və dividendlər;

371 Müəssisənin öhdəlikləri kim qarşısında olan borcdur?

- Anderrayterlər;
- Xeyriyyə müəssisələri;
- Debitorlar;
- Kreditorlar;
- Alıcılar;

372 Müəssisənin öhdəliklərinə nə aid deyil?

Büdcə və vergi orqanları qarşısında olan borclar;
 Kreditor borcları;
 Əməyin ödənişi üzrə borclar;
 ● Pul vəsaitlərinin ekvivalentləri;
 Ödəniş üçün olan veksellər;

373 Xüsusi kapitalın daha dəqiq təsvirini secin:

- Gəlirlər-Xərcər
- Aktivlər-Öhdəliklər
- Aktivlər=Kapital
- Öhdəlikər + Aktivlər
- Xüsusi kapital+Aktivlər

374 Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır?

- Yüksək dəyəri;
- Uzun xidmət müddəti;
- Gələcək iqtisadi fayda;
- Yüksək likvidlik
- Maddi-əşya forması;

375 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur?

- Ədalətli dəyər maye dəyərini üztələyəndə;
- Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- Düzgün cavab yoxdur.
- Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
- Müəssisənin ləğv olunması gözləniləndə;

376 İnformasiya o zaman münasib hesab olunur ki o:

- Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşsın.
- Auditor yoxlamasından keçmiş olsun;
- Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;
- Obyektiv xarakter daşsın;
- İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;

377 əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

- Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.
- Xarici auditor tərəfindən təsdiq olunub;
- Bir il üçün hazırlanıb;
- Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;
- Neytraldır;

378 İnformasiya nə zaman münasib hesab olunur?

- Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;
- Aşağı qiymətə əldə olunan zaman;
- Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.
- Müxtəlif firmalar tərəfindən istifadə olunanda;
- Xarici istifadəçilərə təqdim olunmadıqda;

379 Gəlir nə deməkdir?

- Cari və ya gözlənilən pul ödəmələri;
- Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;

Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;
 Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;
 Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.

380 əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki:

- Xüsusi kapital 6000 manat məbləğində artıb;
- Aktivlər 6000 manat azalıb;
- Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;
- Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;
- Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;

381 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki:

- Düzgün cavab yoxdur.
- Yaxın gələcəkdə ləğv olunacaq;
- Başqa müəssisə tərəfindən satın alınacaq;
- Dinamik inkişaf edən müəssisədir;
- Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;

382 Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

- Bütün yuxarıda qeyd olunanlar.
- Gələcək iqtisadi fayda;
- Müəssisənin cari öhdəlikləri;
- Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;
- Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;

383 Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir?

- Aktivlər-Öhdəliklər=Xüsusi kapital
- Aktivlər=Kapital
- Aktivlər=Gəlirlər-Xərcər
- Bütün yuxarıda qeyd olunan bərabərliklər.
- Aktivlər=Öhdəliklər+Xüsusi kapital

384 Balansa əsasən qısamüddətli aktivlərin cəmini tapın: (əlavə1) (Sürət 29.04.2014 10:27:33)



- 66.500
- 71.500
- 61.500
- 81.500
- 76.500

385 Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin: (Sürət 29.04.2014 10:27:27)

- banka olan kredit öhdəliyi geri qaytarılmışdır
- işçilərə əmək haqqı hesablanmışdır
- müəssisə kreditlə mal almışdır
- hesablanmış əmək haqqı ödənilmişdir
- alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur

386 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir? (Sürət 29.04.2014 10:27:23)

Passivin tərkibində dəyişiklik yaranır

Aktivın tərkibində dəyişiklik yaranır

- Aktiv və passivin tərkibində azalma yaranır
- Düzgün cavab yoxdur
- Aktiv və passivdə atırm yaranır

387 Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır?

- düzgün cavab yoxdur
- xərclər tanındıqdan sonra
- mənfəət alındıqdan sonra
- gəlirlər və xərclər müqayisə olunduqdan sonra
- pul vəsaitləri daxil olduqdan sonra

388 Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- bütün cavablar düzgündür
- ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
- şirkət tərəfindən nəzarət edilir
- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər

389 Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- müəssisə tərəfindən nəzarət olunur
- ötən hadisələrin nəticəsində meydana çıxır
- bütün cavablar düzgündür
- aktivlərin dəyərini dəqiq ölçmək olur
- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir

390 Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır?

- düzgün cavab yoxdur
- uçot və hesabatın elementləri aşkarlandıqda
- elementlərin tanınma meyarlarına uyğunluğu
- elementlərin maliyyə uçotunda və hesabatda tanınması
- uçot və hesabatın elementləri aşkarlandıqda, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması

391 Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir?

- bütün cavablar düzgündür
- maliyyə uçotu və hesabatın məqsədini
- maliyyə uçotu və hesabatın elementlərini
- maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını
- kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası

392 MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- cari hesabat ilində
- bir il
- düzgün cavab yoxdur
- İyunun tanınmasından sonrakı 12 ay
- hesabat tarixindən sonrakı 12 ay

393 Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir?

- gəlirlər, öhdəliklər və kapital
- gəlirlər, xərclər və kapital
- aktivlər, öhdəliklər və kapital

aktivlər, kapital və gəlirlər
aktivlər, öhdəliklər və gəlirlər

394 Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir?

$$O=A-K+G-R$$

$$K=A+\ddot{O}-R$$

$$A=K+\ddot{O}+G-R$$

$$A=K+\ddot{O}+G$$

● $A=K+\ddot{O}$

395 Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər?

Debitor borcu.

Məcmu aktivlər;

Məcmu öhdəliklər;

● İşçilərin ümumi sayı;

Xalis mənfəət;

396 Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışıdır?

$$\text{Aktivlər} + \text{Gəlirlər} = \text{Öhdəliklər} + \text{Xüsusi kapital} - \text{Xərclər}.$$

$$\text{Aktivlər} = \text{Gəlirlər} + \text{Xərclər} - \text{Öhdəliklər};$$

$$\text{Aktivlər} = \text{Öhdəliklər} + \text{Xüsusi kapital} - \text{Gəlirlər} - \text{Xərclər};$$

● $\text{Aktivlər} + \text{Xərclər} = \text{Öhdəliklər} + \text{Xüsusi kapital} + \text{Gəlirlər};$

$$\text{Aktivlər} - \text{Öhdəliklər} = \text{Xüsusi kapital} - \text{Gəlirlər} - \text{Xərclər};$$

397 Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur?

Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.

Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;

Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;

● Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;

Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;

398 Təmiz gəlir nə vaxt yaranır?

$$\text{Aktivlər} = \text{Öhdəliklər}$$

$$\text{Aktivlər} > \text{Öhdəliklər}$$

$$\text{Gəlirlər} = \text{Xərclər};$$

● $\text{Gəlirlər} > \text{Xərclər};$

$$\text{Gəlirlər} < \text{Xərclər};$$

399 Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki:

● Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;

Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;

Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;

Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;

Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb

400 Xüsusi kapital nəyi əks etdirir?

İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;

Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;

● Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;

Kreditörün iddia etdiyi aktivlərdə olan payı;

Debitorların iddia etdiyi aktivlərdə olan payı;

401 Mühasibat uçotunun hansı obyektləri öhdəliklərə aiddir? (Sürət 29.04.2014 10:30:08)

- Alınmış veksellər üzrə hesablaşmalar.
- Pensiya fonduna ayırmalar üzrə borclar
- Yola salınmış malar üzrə alıcılarla hesablaşmalar
- Debitor borcları
- Bitməmiş istehsal

402 Mühasibat uçotu metodunun hansı ünsürləri digər iqtisad elmləri üçün ümumi hesab olunur? (Sürət 29.04.2014 10:30:05)

- İnventarlaşdırma.
- Qiymətləndirmə, balans, kalkulyasiya, inventarlaşma;
- Qiymətləndirmə, balans, hesablar sistemi;
- Balans, ikili yazılış üsulu;
- Sənədləşmə, inventarlaşma;

403 Hesablaşma hesabı vasitəsilə həyata keçirilə bilər: (Sürət 29.04.2014 10:28:41)

- bütün cavablar düzgündür
- hesablaşma əməliyyatları
- kredit əməliyyatları
- kassa, hesablaşma və kredit əməliyyatları
- kassa əməliyyatları

404 Mühasibat balansının tanınmasını tam xarakterizə et: (Sürət 29.04.2014 10:28:20)

- Mühasibat balansı-mühasibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur
- Mühasibat balansı-əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur
- Mühasibat balansı-iqtisadi informasiyaların qruplaşdırma üsuludur
- Mühasibat balansı-təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur
- Mühasibat balansı-təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur

405 Mühasibat hesabatına verilən tələblər (keyfiyyət göstəriciləri) hansılardır? (Sürət 29.04.2014 10:28:14)

- İnformasiyanın həqiqiliyi və göstəricilərin əhəmiyyətliyi
- Göstəricilərin əhəmiyyətliyi;
- İnformasiyanın dürüstlüyü və tamlığı;
- İnformasiyanın aydınlığı, neytrallığı və müqayisəliliyi;
- İnformasiyanın aydınlığı, informasiyanın həqiqiliyi və tamlığı, göstəricilərin əhəmiyyətliyi, neytrallığı və müqayisəliliyi;

406 Valyuta sərvətləri (qiymətliləri) dedikdə nəyi başa düşürsünüz? (Sürət 29.04.2014 10:28:06)

- bütün cavablar düzgündür
- qiymətli daşların tullantıları
- zərgərlik məmulatlarını
- təbii qiymətli daşları (zərgərlik və digər məişət əşyaları istisna olmaqla)
- məişət əşyaları

407 . əsas vəsaitlərin amortizasiyası və Qeyri-maddi aktivlərin amortizasiyası maddələri olmayan balans necə adlanır? (Sürət 29.04.2014 10:27:53)

- Netto-balans;
- Brutto-balans;
- Giriş balansı;
- Likvid balansı.
- Nəticə balansı;

408 Balansa əsasən müəssisənin qeyri-maddi aktivlərinin cəmini tapın: (Sürət 29.04.2014 10:27:43)



7.700

7.500

5.000

☒ 5.500

düzgün cavab yoxdur

409 Balansa əsasən müəssisənin cəlb olunmuş vəsaitləri nə qədərdir? (əlavə 1) (Sürət 29.04.2014 10:27:39)



53.000

58.000

73.000

☒ 63.000

78.000

410 Balansa əsasən müəssisənin əsas vəsaitlərinin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:36)



117.000

122.000

87.000

☒ 82.000

127.000

411 Balansın hansı elementi əsas element hesab edilir? (Sürət 29.04.2014 10:27:59)

Balansın aktiv və passivinin eyniliyi

Balansın valyutası

☒ Balansın maddələri

Mühasibat uçotunun hesabları

Balansın bərabərliyi

412 Balansa əsasən uzunmüddətli aktivlərin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:46)



düzgün cavab yoxdur

82.500

92.500

☒ 87.500

97.500

413 28 fevralda mebel fabrikinin işçiləri sifarişi yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir?

Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;

Martda;

Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;

☒ Fevralda;

İşçilər əmək haqqını alan vaxt;

414 Hesablanmış xərclər o xərclərdir ki:

Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;

Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;

☒ Tanınıb lakin hələ ödənilməyib;

Tanınıb, ödənilib və uçotda əks olunub;
Ödənilib lakin hələ uçotda əks olunmayıb.

415 Gələcək dövrün xərcləri o xərclərdir ki:

- Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
Tanınıb, lakin hələ uçotda əks olunmayıb.
Tanınıb, ödənilib və uçotda əks olunub;
Tanınıb lakin hələ ödənilməyib;

416 Hesablanmış gəlir o gəlirdir ki:

- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
Əldə olunub və uçotda əks olunub.
Qazanılıb, əldə olunub və uçotda əks olunub;
- Qazanılıb, lakin hələ əldə olunmayıb;

417 Hesabların korrektəsi nə üçün edilir?

- Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;
Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol veriləndə.
Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;
- Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;

418 Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- Binanın faydalı istifadə müddətində;
Binanın istifadə olunmasının ilk ilində;
Məhz 500 min manat xərclənən zaman;
Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
500 min manat məbləğində gəlir əldə olunan sonra;

419 Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- Aktivlər və öhdəliklər;
Müəssisənin müştəriləri;
Gəlirlər və xərclər;
Müəssisənin kreditörleri;
Xüsusi kapital və öhdəliklər.

420 Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur?

- Ayın axırında;
Maliyyə hesabatının tərtib olunması tarixinə.
Pul vəsaitlərinin əldə olunması tarixinə;
- Xidmətin göstərilməsi tarixinə;
İlin sonunda;

421 Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:

- Pul vəsaitləri əldə olunan zaman;
Maliyyə hesabatı tərtib olunan zaman.
Mənfəətdən vergi ödənilən zaman;
Ayın axırında;
- Gəlir əldə olunan zaman;

422 Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:

- Öhdəliklər;
Xüsusi kapital.
Aktivlər
Gəlirlərin azalmasının kontraktiv hesabı;
Gəlirlər;

423 Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır?

- Bütün cavablar düzgündür.
Ədəbiyyata iki illik yazılışın satışı;
Əvvəlcədən ödənilən icarə haqqı;
- Kreditlə göstərilən xidmətlər;
Abunəçinin satışı;

424 Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki:

- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
Əldə olunub, lakin uçotda əks olunmayıb.
Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
Qazanılıb, lakin hələ əldə olunmayıb;

425 X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda maşın mağazada texniki xidmətdən keçirilir. Müştəri 01 avqustda maşını götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçtla çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir?

- 02 avqustda.
- 31 iyulda;
- 01 avqustda;
- 05 avqustda;
- 06 avqustda;

426 Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır:

- Öhdəliklərin uçotu hesabının debeti və krediti
Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
- Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti
Aktivlərin uçotu hesabının debeti və krediti
Xərclərin uçotu hesabının debeti və krediti

427 Öhdəlik və gəlir hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

- Gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla;
Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla;
Xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla;
Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;

428 Korrektəedici yazılışlar nə üçün zəruridir?

- Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;
- Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
- Düzgün cavab yoxdur.
Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;

429 Korrektəedici yazılışlar nədir?

- Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;
- Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;
- Bütün qeyd olunanlar düzdür.
- Mühasibat uçotu sistemi lazımi şəkildə işləyərsə, lazım deyil;
- Yalnız mühasibat balansı hesablarında edilir;

430 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur?

- 30 dekabr
- 05 dekabr
- 10 dekabr
- 30 noyabr
- 01 dekabr

431 Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur:

- Debitor və kreditor öhdəliklərinin.
- Pul məxaricinin və pul mədaxilinin;
- Aktivlərlə öhdəliklərin;
- Sərf olunan əməyin və əldə olunan nəticənin;
- Dividendlər və səhmdarların investisiyalarının;

432 Dövrilik fərziyyəsinə uyğun olaraq:

- Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.
- Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;
- Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edərsə, hesablaşmalar aparılmamalıdır;
- Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər;
- Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;

433 Aktivlər və xərclər hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

- Heç vaxt yaranmır.
- Öhdəliklərin uçotu ilə;
- Gəlirlərin uçotu ilə;
- Gələcək dövrün xərcləri hesabları üzrə korektəedici yazılışlar ilə;
- Hesablanmış xərclər hesabları üzrə korektəedici yazılışlar ilə;

434 MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur:

- həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərən maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
- Düzgün cavab yoxdur
- maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır
- hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır

435 31 dekabr 2010-cu il tarixinə korrektəedici yazılışlar edilənə qədər, ilin sonuna Sığorta xərcləri hesabının qalığı 870 manat, Sığorta üzrə gələcək dövrün xərcləri hesabının qalığı isə 2300 manat təşkil edir. Qəbul olunub ki, sığorta üzrə gələcək dövrün xərcləri olaraq 1800 manat silinməlidir. Sığorta üzrə xərclər hesabının korrektə edilmiş qalıq məbləği aşağıdakı kimidir:

- 500 manat
- 1800 manat
- 870 manat

- 2670 manat
1370 manat

436 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ İcarə üzrə gələcək dövrün xərcləri hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektədicini yazılışı etməlidir:

- DT “İcarə xərcləri” – 3000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 3000 manat
- DT “İcarə xərcləri” – 6000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat
- DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat, KT “İcarə xərcləri” – 1000 manat
- DT “İcarə xərcləri” – 1000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat
- DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat, KT “İcarə xərcləri” – 6000 manat

437 02 iyunda müəssisə 3500 manatlıq istehlak materialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalıq məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korrektədicini yazılışı etməlidir?

- DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 2000 manat
- DT “Material xərcləri” – 2000 manat, KT “Materiallar” – 2000 manat
- DT “Materiallar” – 2000 manat, KT “Material xərcləri” – 2000 manat
- DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 1500 manat
- DT “Materiallar” – 1500 manat, KT “Material xərcləri” – 1500 manat

438 X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimatı satın alır və bütün məbləği Dəftərxana ləvazimatları hesabının debetinə silir. Hesbat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korrektədicini yazılış edilməlidir:

- DT “Dəftərxana ləvazimatları” – 1200 manat, KT “Dəftərxana ləvazimatı xərcləri” – 1200 manat
- DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Dəftərxana ləvazimatı xərcləri” – 800 manat
- DT “Dəftərxana ləvazimatı xərcləri” – 1200 manat, KT “Dəftərxana ləvazimatları” – 1200 manat
- DT “Dəftərxana ləvazimatı xərcləri” – 800 manat, KT “Dəftərxana ləvazimatları” – 800 manat
- DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Kassa” – 800 manat

439 MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
- maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- bütün cavablar düzgündür
- maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr
- hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr

440 Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda açıqlanması zərurəti nəyi müəyyənləşdirir?

- düzgün cavab yoxdur
- gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini
- gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini
- gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini; gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini;
- gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini

441 Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- Düzgün cavab yoxdur.
- Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
- Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi;

442 Aşağıdakı fikirlərdən hansı düz deyil?

Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;

Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;

- Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunluğunlaşdırılması üçün zəruridir; Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.
- Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;

443 Amortizasiya olunan dəyərə nisbətə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

- Azalan qalıq metodu;
- Xətti metod;
- Düzgün cavab yoxdur.
- Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;
- Məhsulun həcminə bərabər silinmə metodu;

444 Amortizasiya hesablanması aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?

- Azalan qalıq metodu;
- Düzgün cavab yoxdur.
- Xətti metod və azalan qalıq metodu;
- Məhsulun həcminə bərabər silinmə metodu;
- Xətti metod;

445 Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?

- Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;
- Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
- Düzgün cavab yoxdur.
- Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;
- Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;

446 Aktivin qalıq dəyəri nəyə bərabərdir?

- Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə.
- Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;
- Aktivin bərpa dəyərinə;
- İlkin dəyərini çıxmaqla bazar dəyərinə;

447 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir?

- Bərabər və obyektiv üsulla;
- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- Konservativ bazar yanaşması əsasında;
- Sistemativ və səmərəli əsasla;
- Qısaltdılmış müddətdə və etibarlı şəkildə;

448 əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır?

- Likvidlik dəyəri;
- Maya dəyəri;
- Likvidlik dəyəri və maya dəyəri.
- Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
- Faydalı istifadənin qiymətləndirilmiş müddəti;

449 Yığılmış amortizasiya hesabının qalığı nəyi əks etdirir?

Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
Bütün qeyd olunanlar düzdür.

- Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
Cari dövrün xərclərinə aid edilən məbləği;
Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;

450 Torpağın maya dəyərinə daxil deyil:

Əmlak üzrə agentliklərin komissiya xərcləri;
Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
Bütün qeyd olunanlar düzdür.
Alıcı tərəfindən ödənilən əmlak vergisi;

- Əmlak üzrə illik vergi;

451 əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar:

Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;
● Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
Torpaq, bina və tikililər.
İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
Torpaq, əmlak, mebel, avadanlıqlar;

452 İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

Mebel
Aparatura və avadanlıq
Nəqliyyat vasitələri
Alətlər və ləvazimatlar

- Torpaq

453 əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir?

Müvafiq aktivlərin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır;

- Baş verdikcə xərclərə silinir;
Uçotda və maliyyə hesabatında əks olunmur.
Əhəmiyyətli məbləğ təşkil edəne qədər hec yerdə əks olunmur;
“Yığılmış amortizasiya” hesabının debetinə silinir;

454 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?

Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmnin daimi saxlanmasına;
Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;
Aktivin ədalətli dəyərinin artmasına.

Cari ildə gəlirin artmasına;

- Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmnin dəyişməsinə;

455 01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyekti əldə edir. Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayırmaları 4000 manatdır. Dövrün sonuna Amortizasiya ayırmaları hesabının qalığı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir?

4 il
10 il
8 il
5 il

- 3 il

456 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- 6000 manat;
- 10888 manat;
- 3000 manat.
- 10000 manat;
- 6888 manat;

457 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- 8000 manat.
- 5000 manat
- 3750 manat;
- 7500 manat
- 10000 manat;

458 Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- 30000 manat
- 32400 manat
- 60000 manat
- 36000 manat
- 54000 manat

459 01 aprel 2010-cu ildə müəssisə 72000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 9000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- 9000 manat.
- 7200 manat;
- 6300 manat;
- 4725 manat;
- 5400 manat;

460 Müəssisə 36000 manat məbləğində torpaq sahəsi satın alır və bununla əlaqədar aşağıdakı əlavə xərcləri çəkir: Hüquqşünasların xərcləri – 1500 manat Agentin komissiyası - 1130 manat Avtodayanacaq sahəsinin yol örtüyü – 10000 manat Müqavilənin qeydiyyatı xərcləri – 560 manat Müəssisə torpaq sahəsinin hansı qiymətlə əks etdirməlidir?

- 49370 manat
- 36000 manat
- 37690 manat
- 39610 manat
- 39370 manat

461 31 dekabr 2009-cu ildə müəssisə 50000 manat məbləğində torpaq sahəsi satın aldı. 31 mart 2010-cu ildə torpaq sahəsinin qiyməti 51000 manata qədər artdı. 31 dekabr 2010-cu ildə torpaq sahəsinin qiyməti 53000 manat oldu. 2010-cu il üzrə Torpaq hesabında əks olunan göstəricini hansı məbləğə qədər artırmaq lazımdır?

- 3000 manat;

- 1000 manat;
- 0 manat;
- 2000 manat;
- 1500 manat;

462 Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- 40%;
- 25%;
- 50%;
- 20%;
- 5%;

463 Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 8,00 %.
- 10,00 %;
- 1,00 %;
- 4,00 %;
- 12,50 %;

464 Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?

- Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.
- Aktivin məqsədli istifadəsi;
- Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
- Mənəvi köhnəlmə faktoru;
- Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;

465 əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- Aktivin bazar dəyərinin müəyyənəndirilməsi.
- Aktivin qiymətdən düşməsi;
- Yığılmış xərc;
- Dəyərin silinməsi;
- Aktivin dəyərinin artması;

466 Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?

- 72000 manat;
- 67000 manat;
- 60000 manat;
- 65000 manat;
- 62000 manat;

467 Müəssisə öz köhnə ofis avadanlığını 22000 manat əlavə xərc çəkməklə oxşar yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 14000 manat, dəyişmə anına onun ədalətli dəyəri 10000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

- Maya dəyərini müəyyən etmək mümkün deyil.
- 24000 manat
- 30000 manat

34000 manat
20000 manat

468 Dövlət subsidiyası formasında əsas vəsaitlərin daxil olması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 401 "Uzunmüddətli bank kreditləri"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"

469 Cari istifadə üçün əvəzsiz daxil olan bina mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

Düzgün cavab yoxdur

- Debet 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- Debet 121 – 2 "Binalar – Dəyər" Kredit 611 – 3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- Debet 111 – 2 "Tikililər – Dəyər" Kredit 611 – 3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- Debet 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar"

470 Səhmdar cəmiyyətində təsisçilərdən daxil olan əsas vəsaitlər aşağıdakı mühasibat köçürməsi ilə rəsmiləşdirilir:

bütün cavablar düzgündür

- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 301 "Nominal (nizamnamə) kapital"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

471 Təsisçidən cari istifadə üçün daxil olan bina səhmdar cəmiyyəti olmayan müəssisənin nizamnamə kapitalına qoyulmuşdur:

düzgün cavab yoxdur

- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Debet 121 – 2 "Binalar – Dəyər" Kredit 301 "Nominal (nizamnamə) kapital"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 152 "Birgə müəssisələrə investisiyalar"

472 Gələcək dövrlərdə gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

bütün cavablar düzgündür

- Дебет 121 "Даşınмаз əmlaka investisiyalar" Кредит 113 – 3 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"
- Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"
- Дебет 121 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"

473 Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- düzgün cavab yoxdur
- Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya"
- Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"

474 Müəssisənin torpaq sahəsinin satışı ilə əlaqədar xərclər hansı hesabda uçota alınır?

düzgün cavab yoxdur

- 731-ci hesabda "Sair əməliyyat xərcləri"
- 711-ci hesabda "Kommersiya xərcləri"
- 701-ci hesabda "Satışın maya dəyəri"
- 721-ci hesabda "İnzibati xərclər"

475 əsas vəsaitlərin satışından mənfəət uçotda əks etdirilir:

bütün cavablar düzgündür

Дебет 631 "Maliyyə gəlirləri" Кредит 801 "Ümumi mənfəət (zərər)"

- Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 801 "Ümumi mənfəət (zərər)"
- Дебет 601 "Satış" Кредит 801 "Ümumi mənfəət (zərər)"
- Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

476 Lüzumsuz avadanlıqların satışından zərərlər uçotda əks etdirilir:

düzgün cavab yoxdur

Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 631 "Maliyyə gəlirləri"

Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 611 "Sair əməliyyat gəlirləri"

Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 601 "Satış"

- Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 731 "Sair əməliyyat xərcləri" Дебет 801 "Ümumi mənfəət (zərər)"
- Кредит 611 "Sair əməliyyat gəlirləri"

477 əməliyyat fəaliyyətində istifadə olunan əsas vəsait obyektinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

düzgün cavab yoxdur

Дебет 122 "Daşınmaz əmlaka investisiyalar– Amortizasiya" Кредит 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"

Дебет 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya" Кредит 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"

Дебет 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya" Кредит 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər"

- Дебет 202 "İstehsalat məsrəfləri" Кредит 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya"

478 əsas vəsaitlərin maliyyə icarəsinə götürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

düzgün cavab yoxdur

Дебет 111 "Torpaq, tikili və avadanlıqlar" Кредит 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"

Дебет 191 "Gələcək hesabat dövrlərin xərcləri" Кредит 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"

- Дебет 111 "Torpaq, tikili və avadanlıqlar" Кредит 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- Дебет 111 "Torpaq, tikili və avadanlıqlar" Кредит 223 "Bank hesablaşma hesabları"

479 Birinci icarə ödənişinin icarədarın xeyrinə hesablanması aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

bütün cavablar düzgündür

Дебет 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" Кредит 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri"

Дебет 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları" Кредит 223 "Bank hesablaşma hesabları"

Дебет 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" Кредит 223 "Bank hesablaşma hesabları"

- Дебет 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" Кредит 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"

480 Maliyyə icarəsinin bütün müddətinə hesablanan faizlər belə yazılışla əks etdirilir:

düzgün cavab yoxdur

Дебет 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Кредит 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"

Дебет 191 "Gələcək hesabat dövrlərin xərcləri" Кредит 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"

Дебет 202 "İstehsalat məsrəfləri" Кредит 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"

- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"

481 Birinci ilin axırında maliyyə icarəsi üzrə icarəyə verənə faiz hesablanmışdır:

düzgün cavab yoxdur

Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 223 "Bank hesablaşma hesabları"

- Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 191 "Gələcək hesabat dövrlərinin xərcləri"
Debet 202 "İstehsalat məsrəfləri" Kredit 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri"
Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 434 "Faizlər üzrə uzunmüddətli kreditör borcları"

482 Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verəndə belə yazılışla rəsmiyyətə salınır:

düzgün cavab yoxdur

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar"

- Debet 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar"
Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"

483 Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır:

düzgün cavab yoxdur

- Debet 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"

Debet 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"

484 Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır:

düzgün cavab yoxdur

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir"

- Debet 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kredit 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir"

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"

Debet 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"

485 İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

düzgün cavab yoxdur

Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları"

Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 242 – 1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"

- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditör borcları"

Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"

486 əməliyyat icarəsi üzrə cari borclar mühasibat uçotunda əks etdirilmişdir:

düzgün cavab yoxdur

Debet 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"

- Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditör borcları" Kredit 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları"

Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"

Debet 242 – 1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri" Kredit 191 "Gələcək hesabat dövrlərin xərcləri"

487 əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

bütün cavablar düzgündür

Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 221 “Kassa”

Debet 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”

Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”

- Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”

488 əsas vəsait obyektlərinin əməliyyat icarəsinə təhvil verilməsi mühasibat uçotunda belə əks etdirilir:

düzgün cavab yoxdur

Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”

Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 443 “Alınmış uzunmüddətli avanslar”

- Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- Debet 221 “Kassa” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”

489 Maliyyə icarəsi üzrə cari debitor borcu əks etdirilmişdir:

bütün cavablar düzgündür

Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”

- Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
- Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”

490 Hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

bütün cavablar düzgündür

- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 601 – 5 “Əməliyyat icarəsi üzrə gəlir”

491 Digər təşkilatlardan və şəxslərdən ödəniş qaydasında daxil olan əsas vəsait obyektlərinə mühasibat köçürməsi tərtib oluna bilər:

bütün cavablar düzgündür

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 3 “Tikilməkdə (istehsalatda) torpaq, tikili və avadanlıqlar”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”

492 Kapital qoyuluşu hesabına daxil olan əsas vəsaitlər aşağıdakı hesabın kreditində əks etdirilir:

düzgün cavab yoxdur

113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

- 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
- 113 – 3 “Tikilməkdə olan torpaq, tikili və avadanlıqlar”
- 121 “Daşınmaz əmlaka investisiyalar”

493 əgər oxşar aktivlərin dəyişdirilməsi nəticəsində müəssisə mənfəət əldə edibsə, onda:

Dəyişdirilmə nəticəsində müsadirə olunan aktivin balans dəyəri artırılacaq;

Düzgün cavab yoxdur.

Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri artırılacaq;

Mənfəət dərhal hesabatda əks etdirilir;

- Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri azaldılacaq;

494 Oxşar aktivlərin dəyişdirilməsi nəyi nəzərdə tutur?

Belə aktivlərə amortizasiya eyni metodla hesablanır;
 Dəyişmə anına bu aktivlər eyni qalıq dəyərində malik olur;
 Düzgün cavab yoxdur.

- Bu aktivlər eyni funksiyani yerinə yetirir;
 Belə aktivlər əldə olunan zaman eyni ilkin dəyərə malik olur;

495 Müəssisə öz köhnə avadanlığını 22000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 18000 manat, dəyişmə anına onun ədalətli dəyəri 20000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

- 40000 manat
 Maya dəyərini müəyyən etmək mümkün deyil.
 38000 manat
 20000 manat
 42000 manat

496 Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli dəyəri 16000 manat təşkil edir. əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl:

Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği;
 Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği.
 Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;
 Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;

- Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;

497 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 65000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 80000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

135000 manat məbləğində xaricolmadan olan zərər;
 55000 manat məbləğində xaricolmadan olan mənfəət;
 20000 manat məbləğində xaricolmadan olan mənfəət
 35000 manat məbləğində xaricolmadan olan zərər;

- 55000 manat məbləğində xaricolmadan olan zərər;

498 əgər əsas vəsait obyekti silinəndə onun amortizasiya məbləği tam hesablanmayıbsa və likvidlik dəyəri qalıq dəyərindən aşağıdırsa onda:

Əlavə amortizasiya ayırmaları hesablanmalıdır;
 Düzgün həyat yoxdur.
 Aktivin təsərrüfatdan çıxmasından mənfəət əldə olunur;
 Aktivin təsərrüfatdan çıxmasından zərər əldə olunur;
 Aktivin təsərrüfatdan çıxmasından nə mənfəət, nə də zərər əldə olunur;

- Aktivin təsərrüfatdan çıxmasından zərər əldə olunur;

499 əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur?

- Aktivin qalıq dəyərini və onun satışı nəticəsində əldə olunan gəlirin;
 Aktivin bərpa dəyərini və onun satışı nəticəsində əldə olunan gəlirin;
 Aktivin ilkin və bərpa dəyərini;
 Aktivin ilkin və qalıq dəyərini;
 Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;

500 əsas vəsaitlərin modernləşdirilməsi və yenidən qurulması:

- Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir;
 Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir və adətən ikinci dərəcəli xərclərlə aid edilir
 Adətən cari hesabat dövründə iqtisadi fayda gətirir;
- Baş verdikcə əsas vəsaitlərin qalıq dəyərini artırır;
 Adətən ikinci dərəcəli xərclərlə aid edilir;

501 Göstərilən fikirlərdən hansını adi təmir işlərinə aid etmək olmaz?

- Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir;
 Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir və bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur.
- Bu işlərin nəticəsində aktivin istehsal gücü artırılır;
 Bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur;
 Bu işlərə yalnız cari xərclər kimi baxmaq olar (cari hesabat dövründə gəlir əldə etmək üçün çəkilir)

502 Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- Faydalı istifadə müddətinə və istismar yerinə
 İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətinə
- Qalıq dəyərində və faydalı iqtifadə müddətinə
 İlk dəfə və faydalı iqtifadə müddətinə
 Qalıq dəyəri və istismar yerinə

503 Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

- MHBS 36 "Aktivlərin qiymətdən düşməsi"
 MHBS 16 "Əsas vəsaitlər"
 MHBS 38 "Qeyri-maddi aktivlər"
 MHBS 22 "Müəssisələrin birləşdirilməsi"
 MHBS 17 "İcarə"

504 Hansı aktiv 38 Qeyri-maddi aktivlər -in tətbiqi sferasına aid deyil?

- Lisenziya və fransıza
 Firma adları
 Proqram təminatı
 Ticarət nişanı
- Müəssisələrin birləşməsi zamanı yaranan qudvill

505 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- Razılaşdırılmış dəyərlə
 Eksport qiymətləndirmə
 Qalıq dəyərlə
 Düzgün cavab yoxdur

506 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- Qalıq dəyərlə
 Eksport qiymətləndirmə
 Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- Razılaşdırılmış dəyərlə
 Düzgün cavab yoxdur

507 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?

- Uzunmüddətli investisiyalara

Cari istehsal və tədavi xərclərinə
Qısamüddətli öhdəliklərə.
Xüsusi kapitala
Maliyyə qoyuluşlarına

508 Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir?

- Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
- Nisbətən yüksək likvidliyi ilə
- Maddi-əşya formasının olmaması ilə;
- Uzun faydalı istifadə müddəti ilə;
- Yüksək dəyəri ilə;

509 Qeyri-maddi aktivlər necə uçot obyektidir?

- Yüksək dəyərə malik olan
- Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- Daimi və ya uzun müddət gəlir gətirən
- Yüksək likvidli
- Fiziki xassəyə malik olmayan

510 Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt "Ümumi mənfəət (zərər)"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Məlsatan və podratçılara qısamüddətli kreditör borcları"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

511 Başqa müəssisələrdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Məlsatan və podratçılara qısamüddətli kreditör borcları"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 202 "İstehsalat məsrəfləri "
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 731 "Sair əməliyyat xərcləri"

512 Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- Faydalı istifadə müddətinə və istismar yerinə
- Qalıq dəyəri və istismar yerinə
- İlkin dəyərə və istehsal olunan məhsulun həcminə
- Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə
- İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə

513 Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın:

- 6500 manat
- 5000 manat
- 14000 manat
- 3500 manat
- 1500 manat

514 Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?

Düzgün cavab yoxdur

Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına

- Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına

Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına

Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına

515 Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər?

Ticarət markaları

Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq

Firma şüarları

Patent və mal nişanları

- Səmişinlərin daşınmasına icazə və istehsal kvotaları

516 Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır?

- Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər

Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər

Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər

Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər

Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqı-nın ödənilməsinə çəkilən xərclər

517 Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

- Təcrübəli nümunə və modellərin layihələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi

Yeni biliklərin əldə olunmasına yönəli fəaliyyət

Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi

Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı

Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, layihələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi

518 MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır?

Hesablanmır

Aktiv mədaxil olunanda

Aktiv əldə olunanda

- Aktiv istifadə üçün yararlı olduğu zaman

Aktiv tanınanda

519 əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot

- Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot

Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot

Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot

Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot

520 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir

Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir

Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir

- Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir

Düzgün cavab yoxdur

521 Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır?

- Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- Ümumiyyətlə hesablanmır
- Azalan qalıq metodu ilə
- İstehsal olunmuş əhsulun həcminə mütənasib olaraq
- Xətti metodla

522 Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 721 "İnzibati xərclər", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 601 "Satış", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 701 "Satışın maya dəyəri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

523 İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 202 "İstehsalat məsrəfləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt "Ümumi mənfəət (zərər)", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 721 "İnzibati xərclər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

524 Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 701 "Satışın maya dəyəri"
- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 601 "Satış"
- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 721 "İnzibati xərclər"
- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 801 "Ümumi mənfəət (zərər)"

525 Adi fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur?

- MHBS 17 "İcarə"
- MHBS 2 "Ehtiyatlar" və MHBS 11 "Tikinti üzrə müqavilələr"
- MHBS 16 "Əsas vəsaitlər"
- MHBS 38 "Qeyri-maddi aktivlər"
- MHBS 22 "Müəssisələrin birləşdirilməsi"

526 Aktiv bazar – aşağıdakı şərtlərin gözlənilməsi vacib olan bazardır:

- Əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür
- Bazarda satılan mallar eyni növlüdür, əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür və əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər

527 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin hansı tanınma kriteriyaları mövcuddur?

- Nəzarət və gələcək iqtisadi səmərə
- İdentifikasiya (müəyyən edilə bilməsi) və nəzarət

İdentifikasiya (müəyyən edilə bilməsi)

İdentifikasiya (müəyyən edilə bilməsi) və gələcək iqtisadi səmərə

- İdentifikasiya (müəyyən edilə bilməsi), nəzarət və gələcək iqtisadi səmərə

528 Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir?

Müstəqil, yaxşı məlumatlandırılmış və əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında aktivin mübadilə nəticəsində əldə edilə biləcək məbləğ

Aktivin ilkin dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

Aktivin yenidən qiymətləndirilmiş dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

Aktivin ədalətli dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

- Aktivin balans dəyərinin onun əvəz olunan dəyərini üstələdiyi məbləğ

529 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcıya hesablaşma sənədləri təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

Dt 223 "Bank hesablaşma hesabı", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

- Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 601 "Satış"

Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 601 "Satış"

Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"

530 əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

- Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

Dt 721 "İnzibati xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

Dt 202 "İstehsalat məsrəfləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

531 Pay qiymətli kağızlarına aiddir:

Əmanət kitabçaları

Depozit sertifikatı

- Səhmlər
- İstiqrazlar
- Veksellər

532 Qiymətli kağızların kurs dəyəri nədir?

Düzgün cavab yoxdur

- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

533 Qiymətli kağızların emissiya dəyəri nədir?

Düzgün cavab yoxdur

Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

Qiymətli kağızların blankında göstərilən məbləğ

- İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

534 Qiymətli kağızların nominal dəyəri nədir?

Düzgün cavab yoxdur

Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

- Qiymətli kağızların blankında göstərilən məbləğ
İlkin yerləşdirmə zamanı onların satış qiyməti
Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

535 Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:

- Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar
- Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditör borcları
Bankın uzunmüddətli kreditləri
Vergi üzrə büdcə qarşısında olan borclar

536 Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:

- Bankın uzunmüddətli kreditləri
Gələcək xərclər və ödəmələr üçün ehtiyat
Nizamnamə kapitalı
- Mənfəət
Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri

537 Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır:

- Düzgün cavab yoxdur
Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar
Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri
- Xüsusi vəsaitlər, müvəqqəti cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri

538 Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir?

- Düzgün cavab yoxdur
Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün
- Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəşti əldə etmək üçün
Xeyriyyə
Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün

539 Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var?

- Pul bazarına və kapital bazarına
Adlı və təqdim edənə
Dövlət və qeyri-dövlət
Pay və borc
İnvestisiya və qeyri-investisiya

540 Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- Nominal dəyəri ilə
Qalıq dəyəri ilə
Alış dəyəri ilə
- Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
Bərpa dəyəri ilə

541 Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var?

- Pul bazarına və kapital bazarına
Adlı və təqdim edənə
Dövlət və qeyri-dövlət
Pay və borc

İnvestisiya və qeyri-investisiya

542 İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- Pul bazarına və kapital bazarına
- Dövlət və qeyri-dövlət
- Törəmə, asılı və sair müəssisələr
- Pay və borc
- İnvestisiya və qeyri-investisiya

543 Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- Pul bazarına və kapital bazarına
- Adlı və təqdim edənə
- Dövlət və qeyri-dövlət
- Pay və borc
- İnvestisiya və qeyri-investisiya

544 Emitentlər üzrə qruplaşdırmaya görə hansı maliyyə qoyuluşları mövcuddur?

- Pul bazarına və kapital bazarına
- Pay və borc
- Dövlət və qeyri-dövlət
- İnvestisiya və qeyri-investisiya
- Adlı və təqdim edənə

545 Mühasibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- Qoyuluşun müddətinə və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə

546 Maliyyə qoyuluşu – nəyə investisiya qoyuluşudur?

- Torpaq sahələrinə
- Qeyri-maddi aktivlərə
- Başqa müəssisələrin nizamnamə kapitalına
- Əsas vəsaitlərə
- İstehsal ehtiyatlarına

547 Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur?

- 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
- 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”

548 əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

549 Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”
Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

550 İnvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir?

- Faiz və icarə haqqı şəklində
Faiz, dividend və kapitalın dəyərinin artması şəklində
Faiz, royalti və kapitalın dəyərinin artması şəklində
Kapitalın dəyərinin artması şəklində
- Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində

551 Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?

- MHBS 38 “Qeyri-maddi aktivlər”
- MHBS 16 “Əsas vəsaitlər”
MHBS 17 “İcarə”
MHBS 11 “Tikinti üzrə müqavilələr”
MHBS 40 “İnvestisiya mülkiyyəti”

552 İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?

- Dividend və kapitalın dəyərinin artması kimi
Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
Faiz və icarə haqqı kimi
Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- İcarə haqqı və kapitalın dəyərinin artması kimi

553 Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

554 Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

555 Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
Dt 311 “Emissiya gəliri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

556 Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- Dt 311 "Emissiya gəliri", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- Dt 234 "Digər qısamüddətli investisiyalar", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

557 Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 234 "Digər qısamüddətli investisiyalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 223 "Bankdakı hesablaşma hesabı"

558 Müddətinin başa çatması ilə əlaqədar depozit sertifikatının qaytarılması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 311 "Emissiya gəliri"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"

559 Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 641 "Fövqəladə gəlirlər"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 801 "Ümumi mənfəət (zərər)"

560 İcarəyə verən müəssisədə hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 601-5 "Əməliyyat icarəsi üzrə gəlir"
- Bütün cavablar düzgündür
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174-2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"

561 İcarədar tərəfindən əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- Bütün cavablar düzgündür
- Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
- Debet 435 "Digər uzunmüddətli kreditör borcları" Kredit 223 "Bank hesablaşma hesabları"
- Debet 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör" Kredit 221 "Kassa"
- Debet 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör" Kredit 223 "Bank hesablaşma hesabları"

562 əmlakın icarəyə alınması icarədərdə aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- Düzgün cavab yoxdur
- Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"
- Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditör borcları"
- Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 242-1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"

Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları"

563 İcarəyə verən müəssisədə maliyyə icarəsi üzrə birinci ilin icarə ödənişi hesablanmışdır:

Düzgün cavab yoxdur

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları"

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 -1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları"

- Debet 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları" Kredit 174 -1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları"

Debet 174-1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları" Kredit 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları"

564 Maliyyə icarəsi ilə əsas vəsaitlər əldə olunduqda aşağıdakı mühasibat yazılışı verilir:

Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"

- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"

Düzgün cavab yoxdur

Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"

Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"

565 əsas fəaliyyət istiqaməti üzrə istifadə olunan vəsait obyektlərinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya"

Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar-Dəyər"

Düzgün cavab yoxdur

- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya"

Debet 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya" Kredit 121 "Daşınmaz əmlak investisiyalar-Dəyər"

566 İstehsal sferasında fəaliyyət göstərən firmalarda torpaq, tikili və avadanlıqların satışından mənfəət uçotda əks etdirilir:

- Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"

Debet 601 "Satış" Kredit "Ümumi mənfəət (zərər)"

düzgün cavab yoxdur

Debet 611 "Sair əməliyyat gəlirləri" 341 Hesabat dövrünün xalis mənfəəti

Debet 631 "Maliyyə gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"

567 Torpaq sahəsinin satışı ilə əlaqədar xərclər uçota alınır:

düzgün cavab yoxdur

701-ci hesabda "Satışın maya dəyəri"

711-ci hesabda "Kommersiya xərcləri"

- 731-ci hesabda "Sair əməliyyat xərcləri"

721-ci hesabda "İnzibati xərclər"

568 İnzibati məqsədlər üçün istifadə təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- Düzgün cavab yoxdur

Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya"

Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlak investisiyalar - Amortizasiya"

Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlak investisiyalar - Amortizasiya"

Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"

569 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 75000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış

amortizasiya hesabının qalığı 90000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- 55000 manat məbləğində xaric olmadan olan mənfəət
- 135000 manat məbləğində xaric olmadan olan zərər;
- 20000 manat məbləğində xaric olmadan olan mənfəət
- 35000 manat məbləğində xaric olmadan olan zərər;
- 55000 manat məbləğində xaric olmadan olan zərər;

570 01 yanvar 2009-cu ildə müəssisə 34000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- 6888 manat;
- 3000 manat.
- 11000 manat;
- 10000 manat;
- 10888 manat;

571 01 yanvar 2010-cu ildə müəssisə 35000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- 8000 manat.
- 7500 manat
- 9000 manat;
- 15000 manat
- 12000 manat

572 Müəssisə 250000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 50000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- 30000 manat
- 54000 manat
- 48000 manat
- 60000 manat
- 32400 manat

573 Gələcək dövrlərdə satılaraq gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- bütün cavablar düzgündür
- Debet 121 "Daşınmaz əmlaka investisiyalar" Kredit 113-2 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"
- Debet 111-1 "Torpaq-Dəyər" Kredit 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- Debet 111-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"
- Debet 121-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"

574 Səmdar cəmiyyətdə təsisçilərin firmaya investisiya etdiyi əsas vəsaitlər aşağıdakı mühasibat kəçürməsi ilə rəsmiləşdirilir:

- Bütün cavablar düzgündür
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 301 "Nominal (nizamnamə) kapital"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113-2 "Təyinatı üzrə istismara torpaq, tikili və avadanlıqlar"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

575 firmada əvəzsiz əldə olunan bina aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- Düzgün cavab yoxdur

- Debet 113-2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- Debet 121-2 "Binalar-Dəyər" Kredit 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- Debet 111-2 "Tikililər-Dəyər" Kredit 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- Debet 113-1 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq"

576 Müəssisədə dövlət subsidiyası əsasında əsas vəsaitlər əldə edilmişdir. Mühəsibat yazılışını verin:

- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 444 "uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 401 "Uzunmüddətli bank kreditləri"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"

577 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə səbəb olur?

- Aktivin ədalətli dəyərinin artmasına
- Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmnin dəyişməsinə;
- Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmnin daimi saxlanmasına;
- Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;
- Cari ildə gəlirin artmasına

578 Müəssisə 30000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 7000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- 50%;
- 40%;
- 25%;
- 20%;
- 5%

579 01 aprel 2010-cu ildə müəssisə 100000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 20000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- 9000 manat.
- 12000 manat;
- 15000manat;
- 10000 manat;
- 18000 manat;

580 Nəqliyyat vasitəsi 50000 manata satın alınır, onun likvidlik dəyəri 10000 manat qiymətləndirilir. 666,66 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 8,00 %.
- 4,00 %;
- 1,00 %;
- 10,00 %;
- 20 %;

581 Aktivin qalıq dəyəri bərabərdir:

- Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə
- Aktivin bərpa dəyərinə;
- Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- İlkin dəyərini çıxmaqla bazar dəyərinə;

- Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərində

582 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı prinsiplərə əsasən silinməsi prosesidir?

- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- Sistemativ və səmərəli əsasla;
Qısaltdılmış müddətdə və etibarlı şəkildə;
Bərabər və obyektiv üsulla;
Konservativ bazar yanaşması əsasında;

583 əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakılardan biri nəzərə alınmır:

- Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
Likvidlik dəyəri;
Likvidlik dəyəri və maya dəyəri.
Maya dəyəri;
Faydalı istifadənin qiymətləndirmiş müddəti;

584 Yığılmış amortizasiya hesabının saldosu əks etdirir:

- Bütün qeyd olunanlar düzdür
Cari dövrün xərclərinə aid edilən məbləği;
Ədalətli dəyərində əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;

585 Torpağın maya dəyərində daxil edilmir:

- Bütün qeyd olunanlar düzdür.
Alıcı tərəfindən ödənilən əmlak vergisi;
- Əmlak üzrə illik vergi;
Əmlak üzrə agentliklərin komissiya xərcləri
Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;

586 Aşağıdakılardan birinin istifadə imkanları faydalı istifadə müddətində azalmır:

- Nəqliyyat vasitələri
- Torpaq
Mebel
Aparatura və avadanlıq
Alətlər və ləvazimatlar

587 . Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin maya dəyəri hansı məbləğlə qeyd olunmalıdır?

- 62000 manat;
- 65000 manat;
- 60000 manat;
- 67000 manat
- 72000 manat

588 Daşınmaz əmlaka investisiyalar kateqoriyasından olan obyektin əsas vəsaitlər kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

düzgün cavab yoxdur
Debet 121 – 1 “Torpaq – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 2 “Binalar – Dəyər”
Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 1 “Torpaq – Dəyər”
Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”

589 İnvestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

bütün cavablar düzgündür

- Debet 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
Debet 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Debet 731 – 2 “Yenidən qiymətləndirilmədən xərclər” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

590 İnvestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir:

düzgün cavab yoxdur

- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 611 – 2 “Yenidən qiymətləndirmədən gəlirlər”
Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 801 “Ümumi mənfəət (zərər)”

591 Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil?

Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili

- Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili

592 Depozitlər üzrə ödənilməli olan faizlərin əks olunması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 631 “Maliyyə gəlirləri”
Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 641 “Fövqəladə gəlirlər”
Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

593 Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

594 Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 222 “Yolda olan köçürmələr”
Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

595 Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 202 "İstehsal xərcləri"
- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 205 "Mallar"
- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 201 "Material ehtiyatları"
- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 207 "Digər ehtiyatlar"
- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 204 "Hazır məhsul"

596 Ödəmə mənbəyində dividendlərdən verginin tutulması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"
- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 521 "Vergi öhdəlikləri"
- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 422 "Digər təxirə salınmış vergi öhdəlikləri"

597 Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 335 "Digər ehtiyatlar", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
- Dt 335 "Digər ehtiyatlar", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 335 "Digər ehtiyatlar", Kt 311 "Emissiya gəliri"
- Dt 335 "Digər ehtiyatlar", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"

598 Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 311 "Emissiya gəliri"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"

599 Səhmdar cəmiyyətin səhmlərinin istiqrazlara dəyişdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

600 Səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 721 "İnzibati xərclər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"

601 Səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 761 "Fövqəladə xərclər", 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

Dt 721 “İnzibati xərclər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 751 “Maliyyə xərclər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

602 Səhmdar cəmiyyətin səhmlərinin satışı zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”

603 Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?

Satış üçün mövcud olan bütün malların maya dəyəri;

Düzgün cavab yoxdur.

Satılmış malların maya dəyəri;

Satış üçün nəzərdə tutulan malların maya dəyəri;

- Alınmış malların maya dəyəri;

604 İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?

Xammal;

Xammal və anbarda olan material

Anbarda olan material;

- Hazır məhsul;
- Bitməmiş istehsal

605 Mal ehtiyatları harada əks olunur?

Mühasibat balansında əsas vəsaitlərin tərkibində;

Maliyyə hesabatında öz əksini tapmır.

Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;

- Mühasibat balansında dövriyyə aktivlərinin tərkibində;
- Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə;

606 Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir?

Əməliyyat xərci;

Düzgün cavab yoxdur.

Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;

Satış zamanı endirimlər;

- Satılmış malın maya dəyəri;

607 Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur?

Alıcının kommersiya xərclərinin;

Düzgün cavab yoxdur.

Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;

Satıcının gəlirinin kontrhesabı üzrə qalığı;

- Satıcının əməliyyat xərclərinin;

608 Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?

Hər il;

- Bilavasitə satış zamanı;
- Hər kvartal.
- Hər ay;

Hər gün;

609 Inventarizasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

- Menecerlərin peşəkar rəyi;
- Onun fiziki mövcudluğu;
- Düzgün cavab yoxdur.
- Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;
- Həmin mala üzrə mülkiyyət hüququ;

610 Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir: Satış – 1000000 manat Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat Satış zamanı endirim – 25000 manat Satılmış malların maya dəyəri – 600000 manat Satışın rentabelliği nə qədərdir?

- 25%
- 75%
- 60%
- 40%
- 50%

611 əgər müəssisənin xalis gəliri 500000 manat, satılmış malların maya dəyəri 300000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- 40 %
- 60 %
- 50 %
- 25 %
- 20 %

612 əgər mal üzrə mülkiyyət hüququ təyinat nöqtəsində keçirsə, bu o deməkdir ki:

- Alıcı malın çatdırılma anına qədər mal üzrə mülkiyyət hüququna malik olur;
- Düzgün cavab yoxdur.
- Mal çatdırılan ana qədər tərəflərin heç biri mülkiyyət hüququna malik olmur;
- Mal yolda olan zaman nəqliyyat müəssisəsi mal üzrə mülkiyyət hüququna malik olur;
- Mal üzrə mülkiyyət hüququ mal çatdırılan yerə qədər satıcıda qalır;

613 Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;

614 Aşağıda müəssisənin hesablarının qalığı verilib: Alış – 30000 manat; Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat; Alış zamanı endirimlər – 2500 manat; Alış zamanı ödənilən fraxt – 1875 manat Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir:

- 29375 manat;
- 21625 manat.
- 27875 manat;
- 31875 manat;
- 32500 manat;

615 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- Satılmış malların maya dəyəri;
- Alınmış malların bazar qiyməti;
- Bütün alınan malların maya dəyəri;
- Xalis alış;
- Satış üçün nəzərdə tutulan malların maya dəyəri;

616 Alış zamanı ödənilən fraxtın dəyəri:

- Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;
- Adətən kredit qalıqına malik olur;
- Daimi hesabdır və kredit qalıqına malik olur.
- Daimi hesabdır;
- Alış hesabına görə kontrhesabdır;

617 Konsiqnasiya müqaviləsinə görə:

- Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur;
- Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtləri ilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.
- Konsiqnasiya şərtləri ilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;
- Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;
- Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;

618 Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir:

- bütün cavablar düzgündür
- ləğvetmə balansı tərtib olunduqda
- illik mühasibat balansı tərtib olunduqda
- satıldıqda
- maddi-məsul şəxs dəyişdirildikdə

619 Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda orta maya dəyəri metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- 2100 manat
- 920 manat
- 3000 manat
- 4200 manat
- 1200 manat

620 Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda FİFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- 3210 manat
- 2895 manat
- 2570 manat
- 1305 manat
- 3135 manat

621 Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir:

- Debet 201 "Material ehtiyatları" Kredit 244 "Təhtəl hesab məbləğlər"
- Debet 201 "Material ehtiyatları" Kredit 545 "Digər qısamüddətli öhdəliklər"
- Debet 201 "Material ehtiyatları" Kredit 202 "İstehsalat məsrəfləri"
- Debet 201 "Material ehtiyatları" Kredit 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"

Debet 201 "Material ehtiyatları" Kredit 538 "Digər qısamüddətli kreditor borcları"

622 Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir:

- bütün cavablar düzgündür
- verilmiş aktivlərin dəyəri ilə
daxilolmanın cari (bazar) dəyəri ilə
satınalınmanın faktiki maya dəyəri ilə
anoloji aktivlərin dəyəri ilə

623 Müəssisəyə daxil olan materiallar və mallar uçota qəbul edilir:

- əvəzləmə qiyməti ilə
uçot qiyməti ilə
bərpa dəyəri ilə
- faktiki maya dəyəri ilə
cari (bazar) qiyməti ilə

624 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri 10000 manat azalarsa, bu səhv nəticəsində cari dövrdə:

- Hec bir dəyişiklik baş vermir.
- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;

625 MHBS-nin tələblərinə əsasən qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman hansı parametrlərə daha çox diqqət yetirilir?

- Faydalı istifadə müddətinə və istismar yerinə
İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətinə
- Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə
İlkin dəyərə və faydalı iqtifadə müddətinə
Qalıq dəyəri və istismar yerinə

626 Qeyri-maddi aktivlərin qiymətdən düşməsinin hesabatda əks etdirilmə qaydaları hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə tənzimlənir

- MHBS 36 "Aktivlərin qiymətdən düşməsi"
- MHBS 22 "Müəssisələrin birləşdirilməsi"
- MHBS 38 "Qeyri-maddi aktivlər"
- MHBS 16 "Əsas vəsaitlər"
- MHBS 17 "İcarə"

627 Aşağıdakılardan biri 38 sayılı Qeyri-maddi aktivlər adlı standartın əhatə dairəsinə aid deyil:

- Firma adları
Lisənziya və fransıza
Proqram təminatı
Ticarət nişanı
- Müəssisələrin birləşməsi zamanı yaranan qudvill

628 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər mühasibatlıqda hansı ad altında təsnifləşdirilməlidir?

- Qısamüddətli öhdəlik
Maliyyə qoyuluşlar
- Uzunmüddətli investisiyalar
Cari istehsal və tədavül xərcləri

Xüsusi kapital

629 aşağıdakılardan biri qeyri-maddi aktivləri əsas vəsaitlərdən fərqləndirən əsas cəhətdir:

- Nisbətən yüksək likvidliyi ilə
- Maddi-əşya formasının olmaması ilə;
- Uzun faydalı iztifadə müddəti ilə;
- Yüksək dəyəri ilə;
- Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;

630 Qeyri-maddi aktivlərin düzgün xarakteristikasını verin.

- Doğru cavab yoxdur
- Daimi və ya uzun müddət gəlir gətirən
- Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- Fiziki xassəyə malik olmayan
- Yüksək dəyərə malik olan

631 İnventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi aşağıdakı hesablarda qeydə alınır:

- düzgün cavab yoxdur
- Debet 601 "Satış"
- Debet 731 "Sair əməliyyat xərcləri"
- Debet 801 "Ümumi mənfəət (zərər)"
- Debet 611 "Sair əməliyyat gəlirləri"

632 Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır:

- yerinə yetirilən işlər və göstərilən xidmətlər
- əsas vəsaitlər
- bitməmiş istehsalat
- material-istehsalat ehtiyatları
- qeyri-maddi aktivlər

633 Yola salınan hazır məhsullar və mallar mühasibat uçotunda qiymətləndirilir:

- cari bazar dəyəri ilə
- mühasibat uçotu hesablarında qeydə alınan faktik istehsal maya dəyəri ilə
- mühasibat uçotu hesablarında qeydə alınan ilk dəyər ilə
- konsiqnasiya müqaviləsində nəzərdə tutulan komisiya dəyəri ilə
- bütün cavablar düzgündür

634 Artıq materiallar kənara satılmışdır:

- düzgün cavab yoxdur
- Debet 601 "Satış" Kredit 201 "Material ehtiyatları"
- Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 601 "Satış"
- Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 201 "Material ehtiyatları"
- Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 611 "Sair əməliyyat gəlirləri" Kredit 521 "Vergi öhdəlikləri"

635 Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir:

- bütün cavablar düzgündür
- Debet 201 "Material ehtiyatları"
- Debet 202 "İstehsalat məsrəfləri"
- Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri"
- Debet 204 "Hazır məhsul"

636 Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə:

- Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- Hec bir dəyişiklik baş vermir.

637 Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu nə vaxt istifadə olunur?

- Düzgün cavab yoxdur.
- Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda;
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda;
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;
- Müəssisə məhdud sayda bahalı mallar satanda

638 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

- 60 manat;
- 75 manat;
- 85 manat;
- 70 manat;
- 175 manat.

639 Əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hansıdır?

- Şəxsi hesab
- İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- İş vaxtından istifadənin uçotu tabeli
- İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- Hesablaşma-ödəniş cədvəli

640 Əməyin ödənilməsinin əsas formaları hansılardır?

- Əsas və vaxtamuzd
- Vaxtamuzd və əlavə
- İşəməuzd və əlavə
- Əsas və əlavə
- Vaxtamuzd və işəməuzd

641 Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir?

- Müəssisə rəhbəri
- Əmək müqaviləsi (sazişi)
- Kollektiv müqaviləsi
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikasının Hökuməti

642 Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır?

- Məhsulun (işin, xidmətin) maya dəyəri
- Xalis mənfəət
- Əlavə kapital
- Nizamnamə və ehtiyat kapitalı
- Bölüşdürülməmiş mənfəət

643 Normal iş şəraitindən kənarlaşmaya nə aiddir?

- İstirahət günlərində iş
- İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar
- Bayram günlərində iş
- Süd əmizdirən anaların işində fasilələr
- İş vaxtından əlavə iş

644 Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir?

- Xalis mənfəət məbləğinin
- Hesablanmış əmək haqqı məbləğinin
- Ümumi mənfəət məbləğinin
- Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmnin
- Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin

645 Hasilatın uçotu və işəmuзд işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır?

- Xüsusi iş görə naryad, marşrut vərəqəsi və hasilatın uçotu cədvəllərinə
- Marşrut vərəqəsi və şəxsi hesaba
- Şəxsi hesab və hesablaşma cədvəlinə
- Hesablaşma və ödəniş cədvəlinə
- Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba

646 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvəllərindən hansı istehsalatlarda istifadə olunur?

- Kütləvi və seriyalı
- Fərdi
- Seriyalı
- Kütləvi
- Düzgün cavab yoxdur

647 Hasilatın uçotu və işəmuзд işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən hansı istehsalatlarda istifadə olunur?

- Kütləvi
- Düzgün cavab yoxdur
- Seriyalı
- Fərdi
- Kütləvi və seriyalı

648 Hasilatın uçotu və işəmuзд işçilərə əmək haqqının hesablanması üçün naryadlardan hansı istehsalatlarda istifadə olunur?

- Kütləvi
- Seriyalı
- Düzgün cavab yoxdur
- Kütləvi və seriyalı
- Fərdi

649 İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur?

- Hesablaşma-ödəniş cədvəli
- Şəxsi hesab
- Hesablama cədvəli
- Ödəniş cədvəli
- İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli

650 İşçinin müəssisənin bir şöbəindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?

- Şəxsi hesab
- İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- İş vaxtından istifadənin uçotu tabeli
- İşçinin iş qəbulu haqqında əmr (sərəncam)
- Hesablaşma-ödəniş cədvəli

651 Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman hecə mühasibat yazılışı tərtib olunur?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

652 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

653 Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

654 Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır:

- İş stajından
- Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- Orta əmək haqqından
- Həmkarlar təşkilatına üzvlükdən
- İş stajından və orta əmək haqqından

655 İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti hansı hesabın debeti ilə müxəbirələşir?

- 761 “Fövqəladə xərclər”
- 711 “Kommersiya xərcləri”
- 202 “İstehsalat ehtiyatları”
- 751 “Maliyyə xərcləri”
- 721 “İnzibati xərclər”

656 Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub?

- 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- 538 “Digər qısamüddətli kreditör borcları”
- 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- 521 “Vergi öhdəlikləri”

657 əmək haqqından gəlir vergisinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
 Dt 901 “Cari mənfəət vergisi üzrə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”
 ● Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
 Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”

658 İstehsalat işçilərinə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
 Dt 701 “Satışın maya dəyəri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
 ● Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

659 Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını bu Maliyyə Hesabatının Beynəlxalq Standartı tənzimləyir:

- MHBS 17 “İcarə”
 MHBS 38 “Qeyri-maddi aktivlər”
 MHBS 40 “İnvestisiya mülkiyyəti”
 ● MHBS 16 “Əsas vəsaitlər”
 MHBS 11 “Tikinti üzrə müqavilələr”

660 İnvestisiya mülkiyyəti müəssisəyə aşağıdakı üsullarla gəlir gətirə bilər?

- Dividend və kapitalın dəyərinin artması kimi
 Faiz, dividend və kapitalın dəyərinin artması kimi
 Faiz və icarə haqqı kimi
 Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
 ● İcarə haqqı və kapitalın dəyərinin artması kimi

661 Aşağıdakılardan biri investisiya mülkiyyətinin tərkibinə daxil deyil:

- Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
 Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
 ● Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
 Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
 Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili

662 Müəssisə tərəfindən avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyulmuşu edilmişdir. mühasibat yazılışını tərtib edin.

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
 Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
 Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
 Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
 Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

663 Müəssisə tərəfindən asılı cəmiyyətlərə investisiya qoyulmuşu edilmişdir. Mühasibat yazılışını tərtib edin.

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qismüddətli investisiyalar”
 Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
 ● Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
 Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qismüddətli verilmiş borclar”

664 Mühasibat uçotunda əmlakın dəyərinin artması hansı mühasibat yazılışı ilə uçota alınır?

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”

665 Daşınmaz əmlaka investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını aparın:

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”

666 Mühasibat uçotunda depozit sertifikatının satın alınması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

667 Mühasibat uçotunda hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi əməliyyatı üçün mühasibat yazılışı aparın.

- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 222 “Yolda olan köçürmələr”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

668 Mühasibat uçotunda xalis mənfəət hesabına səhmlərə dividend hesablanması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 311 “Emissiya gəliri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”

669 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 721 “İnzibati xərclər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

670 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi əməliyyatı üçün mühasibat yazılışı aparın

- Dt 761 “Fövqəladə xərclər”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 721 “İnzibati xərclər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 711 "Kommersiya xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 751 "Maliyyə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

671 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin satışı üçün mühasibat yazılışı aparın.

- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 311 "Emissiya gəliri"

672 MHBS-na əsasən mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- Nominal dəyəri ilə
- Qalıq dəyəri ilə
- Alış dəyəri ilə
- Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- Bərpa dəyəri ilə

673 Qiymətli kağızların kurs dəyəri deyildikdə nə nəzərdə tutulur?

- Düzgün cavab yoxdur
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

674 Qiymətli kağızların emissiya dəyəri deyildikdə nə nəzərdə tutulur?

- Qiymətli kağızların blankında göstərilən məbləğ
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- Düzgün cavab yoxdur
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

675 Qiymətli kağızların nominal dəyəri dedikdə nə nəzərdə tutulur?

- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Düzgün cavab yoxdur
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti

676 Qiymətli kağızların sahibinə münasibətinə görə aşağıdakı növləri mövcuddur:

- Dövlət və qeyri-dövlət
- Pay və borc
- Pul bazarına və kapital bazarına
- İnvestisiya və qeyri-investisiya
- Adlı və təqdim edənə

677 Maliyyə qoyuluşları investisiya alan müəssisə ilə münasibətin xarakterinə görə aşağıdakı qruplara bölünür?

- Törəmə, asılı və sair müəssisələr
- Dövlət və qeyri-dövlət
- Pay və borc
- İnvestisiya və qeyri-investisiya

Pul bazarına və kapital bazarına

678 Maliyyə qoyuluşları nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə aşağıdakı qruplara bölünür:

- Dövlət və qeyri-dövlət
- Pul bazarına və kapital bazarına
- İnvestisiya və qeyri-investisiya
- Adlı və təqdim edənə
- Pay və borc

679 Emitentlər üzrə təsnifata əsasən hansı maliyyə qoyuluşları var?

- Dövlət və qeyri-dövlət
- İnvestisiya və qeyri-investisiya
- Pay və borc
- Adlı və təqdim edənə
-]Pul bazarına və kapital bazarına

680 Maliyyə qoyuluşları mühasibat uçotu tərəfindən aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- Qoyuluşun müddətinə və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə

681 Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır?

- Akkord
- Tarifsiz
- Sadə işəməz
- Vaxtamuzd-mükafatlı
- Sadə vaxtamuzd

682 Verilmiş təhtəl hesab məbləğin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditör borcları"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhesab məbləğlər"

683 İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 205 "Mallar"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 204 "Hazır məhsul"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 201 "Material ehtiyatları"

684 əmək haqqından verilmiş borc məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditör borcları"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”

685 əvvəl verilmiş avans məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”

686 əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 761 “Fövqəladə xərclər”
● Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”

687 Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

688 İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

689 Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
● Dt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
Dt 611 “Digər əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

690 İşçi heyətinin əmək haqqının deponentləşdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
● Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”

691 D-t 202 ictehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışı nəyi əks etdirir.

- əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırımların xərcə daxil edilməsini;
bütün cavablar düzdür;
büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;
müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
tibbi sığortaya ayırımları xərclərinə aid edilməsini;

692 D-t 202 istehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışı nəyi əks etdirir.

- bütün cavablar düzdür;
hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;

693 Dolay xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir:

- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanılması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
köməkçi materiallar və komplektləşdirici məmulatlar;
sex binalarının saxlanılması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;

694 Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür.

- düzgün cavab yoxdur;
- ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
müəssisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;
bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
istehsal xərclərinin bütün siyahısı;

695 İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür.

- istehsal və qeyri istehsal xərclərinə;
- bir elementli və kompleks xərclərə;
bütün cavablar düzdür.
planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
daimi və dəyişən xərclərə;

696 Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

- kalkulyasiya maddələri üzrə xərclərin;
- iqtisadi elementlər üzrə xərclərin;
düzgün cavab yoxdur;
istehsal maya dəyərində əks olunmuş xərclərin;
tam maya dəyərində əks olunmuş xərclərin;

697 Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:

- istehsal və qeyri istehsal xərclərinə;
daimi və dəyişən xərclərə;
bir elementli və kompleks xərclərə;
planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- birbaşa və dolay xərclərə;

698 Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama etibarlılıq, tamlıq;
təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
hesablama metodu ilə uçot;
əhəmiyyətlik;

699 Sair əməliyyat xərclərinə aiddir.

- bütün cavablar düzdür;
torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;
cərimələr və sair analoji ödənişlər;
yenidənqiymətləndirmədən olan zərərlər;

700 Xərclər tanınır:

- kapitalda dəyişikliklər haqqında hesabatda;
mənfəət və zərər haqqında hesabatda;
pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
heç bir cavab düz deyil;
balansda;